A close-up photograph of a woven basket filled with fresh fruit. In the foreground, a green lime is prominent. Behind it are several red and yellow apples, a bunch of dark purple grapes, and a few more apples partially hidden. The lighting is warm, highlighting the textures and colors of the fruit.

02 (06) - 2004

KULINA

ELMI - PRAKTIK JURNAL

Əbülfəz Qarayev:

«Turistin ölkəmizdə olduğu müddətdə
biz onu elə yedirdə bilərik ki, heç bir
xörək təkrar olunmasın».

3



Hörmətli oxular!

Bu sayımız çapa hazırladığı dövrdə Sizlərden çoxsaylı məktublar ve zənglər daxil oldu. Əmin ola bilərsiniz ki, məlumatların çoxluğuna baxmayaraq bizi Sizin bütün arzu və fikirlərinizə, təkliflərinizə diqqətli yanaşırıq.

Təəssüf edirəm ki, jurnalımızın sayı mehdud olduğu (cəmlisi min ədədə qədər) üçün bütün istekləri tam şəhər edə bilmirik.

Sevindirici həldir ki, jurnalımız bu gün artıq lətsey, kollec və institutlarımızda ders vəsaitinə, restoranlarımızdada aşpzadaların stolüstü kitabına çevrilib, böyük alımlılarımız, akademiklərimiz tərafından oxunur, yüksək zövqlü xanımlarımız tərafından bəyənilib,

Jurnalımız yalnız savadlı və yüksək zövqlü, təlibkar insanlar üçün nəzərdə tutulduğundan həmişə yüksək səviyyədə olmağa sey göstərir, deyilməmiş yeni sözlər deməyə çalışır.

Ümidvaram ki, bu sayımız da Sizin xoşunuza gələcək.

Sizin baş redaktor,
Tahir Əmiraslanov



KULINA

Əmək-pərvənə Jurnalı
№ 02(06)-2004

Azərbaycan Respublikası Sənətçilər
İttifaqı və Turizm Nazirliyinin
Milli Kulinariya Mərkəzinin təşkilatçısı

Bəyənədəktor
Tahir Əməkşanov

Direktor
Faiqəd Rəməzənov

Səfər redaktor
Səlahət Gabulov

Əmək-pərvənə
Rauf Əliyev

Operator
Rafig Məlikzadə

Təkməmçər məniməsi
Vüqar Məmməyev

Fotograf
Mikail Beyləkliyev

Jurnal Azərbaycan Respublikası Sənətçilər
Nazirliyindən qayduluyaşdırıb №698

Mənimətin vəhdiyyədən sərəf qərimənələnə
Səfər redaktorunun vəziyyəti: qəzəb - ittihad - vəziyyət
Kulinariya Mərkəzinin İttihad Məniməsi
Şəhərətəməmətən təkməmçər məniməsi: mənimə
Şəhərətəməmətən

Rəsmi mənimə: mənimənin mənimə
dəri təməmətən təkməmçər mənimə

Əmək-pərvənə Jurnalı
370002, Bakı, Nizami gəncəli küçəsi, 40,
tel: +91-723-91-19-94,
+91-723-91-19-95
E-mail: kulinariya@aznet.com

Redaksiya heyəti

Tahir İdris oğlu Əməkşanov
Məqsud Sefer oğlu Qasimov
Emil Əli oğlu Kərlimov
Əli Penah oğlu Həsənov
Mikayıl Əkber oğlu Mehəmməmov
Nomofillova Natalya Ivanovna
Peresiçnly Mixail İvanoviç
Frans Sodl
Aleksander Veliqi

Tonu Theuma

AMKM-nın baş direktoru
Tibb elmləri doktoru
Tartx elmləri namizədi
Professor
Texnika elmləri namizədi, dosent
Akademik, filologiya e. n. (Rusiya)
Texnika Elmləri doktoru (Ukrayna)
Professor, Avstriya Qonaqpərvərlik məktəbi
YUNESKO-nun Xalq Yaradıcılığı Beynəlxalq
Teşkilatının (İOV) baş katibi
YUNESKO Əməkşəvi Qidalanma Komitesinin
(İOV) sədri, (Malta)

BU SAYIMIZDA:

Doner həqqunda dəfələn



10

Qurbanın toy mətbəxi



24

Pyramida v kulinarnoj kultury
Azerbaydzhan'a



28

Azerbaydzhan - Rodina samovara



32

ELMI-PRAKTİK KONFRANS



Fevralın 12-də Bakıda Azərbaycan Milli Elmlər Akademiyası, YUNESKO-nun Bioetika, Elm və Texnologiya lajanın Etkisi üzrə Azərbaycan Milli Komitəsi, Azərbaycan Gençlər, idman və Turizm Nazirliyi Milli Kulinariya Mərkəzi, "Kulinar" jurnalı və "Dirçəliş" Gençlərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin təşkilatçılığı ilə "Azərbaycanda restoran və qida biznesinin, milli mətbəxin müasir durumu və onun inkişaf yolları" mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.

Konfransa Azərbaycan Gençlər, idman və Turizm Nazirliyindən, Turizm Baş İdarəesindən, Milli Elmlər Akademiyasından, Ali Attestasiya Komissiyası, Arxeologiya və Etnoqrafiya Institutundan, Ensiklopediya Institutundan, Azərbaycan Tibb Universitetindən, Azərbaycan Milli Qeyri Hökumət Təşkilatları Forumundan, Müellif Hüquqları Agentliyindən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən, Gəncə Texnologiya Institutundan, Milli Məclisden, Azad İstehlakçılar Birliyindən, Aqrar Elm Mərkəzindən, Kənd Təsərrüfatı Nazirliyindən, Kənd tesərrüfatında özəl bolmanın inkişafına yardım agentliyindən, "Yeni Həyat" Humanitar və Sosial Dayaqlıctımlı Birliyindən, İqtisadi Inkişaf Nazirliyindən, Azərbaycan Kooperasiya Institutundan, 11 sayılı pəşə ittəyindən, Bakı Yeyinti Senaye Texnikumundan və s. təşkilatlardan dəvət olunmuş nümayəndələr iştirak edirdi.

Konfransda Azərbaycan üçün tələyülü bir məsələ, dünyada milli mətbəxlerin sərhədlaşması ilə bağlı gəden proseslərə vaxtında çatmaq məsəlesi esas müzakirə obyekti olmuşdur.

Tədbiri açıq olaraq edən Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmirəslanovun təklifi ilə konfrans iştirakçıları tərəfindən merhum Prezident Heyder Əliyevin xatirəsi bir dəqiqəlik sükütlə yad edildi.

Giriş sözü ilə çıxış edən Azərbaycan Respublikası

Genclər, idman və Turizm naziri Əbülfəz Qarayev qida təhlükəsizliyindən danışaraq bu məsələnin vacibliyini vurğuladı və belə tədbirlerin keçirilməsinin Azərbaycan mədəniyyətinin inkişafına da kömək etməni bildirdi. Azərbaycanda turizm kimi vacib bir sahənin inkişaf etdirilmesi, bu istiqamətdə restoranlarda milli mətbəxin asas rol oynaması bərədə sohbət açan nazır, Azərbaycan mətbəxinin zənginliyini vurgulayaraq qeyd etdi ki, turistin olkarlılığı olduğu müddədə biz onu ehtiyatda bilsək ki, heç bir xərəkət tekrar olunmasın.

Eyni zamanda sadalanan problemlərin vacibliyibərədə danışan nazır bu bərədə təşəbbüsərin göstərilədiyi halda nazirliyin dəstək olacağını da vurğuladı. Milli Elmlər Akademiyasının vitse-prezidenti akademik Arif Mehdiyev Azərbaycanın yüksək qida mədəniyyətinə malik olan cüümə olmasına bildirdi. Həmişə tarix faktları saxtlaşdırmağa çalışan bednam qonşularımızın emellerindən danışan akademik, bizim milli mətbəx nümunelerinin ermənilərin öz adalarına çıxışlarını da geniş vurğuladı.

Akademik merhum Prezidentimiz Heyder Əliyevin kulinariya mədəniyyətimizin inkişafındakı xüsusi rolündən da danışdı.

Natiq qeyd etdi ki, Heyder Əliyev cenablarının 26.12.2000-ci il tarixli 596 sayılı "XII əsrin III min illiyin qarşılınması ilə elaqədar" Fermanı ilə "Azərbaycan Kulinariya İnciləri ləyihəsi" çərçivəsində xarici ölkələrin böyük şəhərlərində özəl və dövlət sektorunun köməyi ilə Azərbaycan mətbəxi restoran şəbəkəsinin açılması Azərbaycan mətbəxinin əsrlərdən qalmış Milli irs ki-



mi təbliği: Bakıda region mətbəxlerinin nümayiş etdirilməsi" bərədə verdilər. Tapşışçılar XXI əsrdə başlayan mətbəxərin serhədlaşması prosesini dahiyanə şəkildə öncəlamışdı. A. Mehdiyev kulinariya elmine vahid



baxış üçün elmelerərəsi elmi şurənin, elmi müdafielerin, tədqiqatlarının yoxlığından, bu yönündə goruləsi işlərin vacibliliyindən danışdır.

AMKKM-nin baş direktoru T.Əmiraslanov çıxışında bir çox həlli vacib məsələlərə toxunaraq eyni zamanda qeyd etdi ki, Azərbaycan metbəxi dönyanın 60-dan çox ölkəsində yüksək imicə malikdir. Bu sahədə təhsil, elmi tədqiqat, qanunçuluq, metbəximizin inkişafı üçün vacib olan problemlərin kompleks həlli məsələlərinə toxunan T.Əmiraslanov ölkənin Milli Qida Konsepsiyasının hazırlanması vacibliliyini vurğuladı və öz çıxışını 100 ölkə üzrə aparılmış tədqiqatlar üzrə qurdur (cədvəl şəklində "Kulina" jurnalının 5-ci sayında dərc edilib).

Azərbaycan MEA Arxeologiya və Etnoqrafiya İstututunun Müasir etnoqrafiya şöbəsinin müdürü, tarix elmləri namizədi Emill Kərimov bildirdi ki, her bir xalqın mədəniyyəti tarixində bir sira başqa göstəricilərlə yanaşı onun milli metbəxi de mühüm yer tutur. Azərbaycanda geniş yayılmış bir sira yemek adlarına nəinki qonşu ölkələrdə, hətta Avropa, Afrika və Asiya qitələrində yaşayan xalqlarda da rast gelmek olur.

İndiyədək milli metbəximizin sistem halında tədqiq edilməməsindən teessüfləndiyini bildiren E. Kərimov yemeklərin təsnifatının (gündəlik, mövsum, bayram, mərasim, uşaq yemekləri) işlənməməsini, xorakların tərkibinin, hazırlanması texnologiyası və növlerine görə də qruplaşdırılmasını bildirdi. E. Kərimov T.Əmiraslanovun "Azərbaycan metbəxinin kompleks tədqiqatı" işinin AAK-a elmlər doktorluğuna təqdim edildiğini, bu elmi daracənin ona veriləsinin sahə elminin inkişaf üçün vacibliliyini və həmin işin xüsusi əhəmiyyət kəsb etdiyiini vurğuladı.

ATU "Qidalanma və gigiyena kafedrasının müdüri İbrahim Əhmədov son dövrlərdə shəhər arasında bir sira xəstəliklərin rast gelme intensiviliyinin artmasının təsvis doğurduğunu vurğuladı. Fiziki və zehni əmək qabiliyyətinin azalması, intellekt zəifliyi, organizmın immun qabiliyyətinin zəifləməsi, xəstəlik və infeksiyalara təz tutulma, onların ağır gedise malik olmaları və s. ilə

səciyyələnen bu xəstəliklərin aradan qaldırılması üçün tərkibi yadla zəngin olan məhsullar: deniz məhsulları, balıq (xüsusilə okean balıqları), balıq məhsulları, süd, pendir, kere yağı, yulaf, qarabaşaq yarmaları, tərevezələrdən hazırlanmış xoreklər, kobud üyüdülmüş undan hazırlanmış çörək, təsəkkütlük vermişdir. Xoreklərin hazırlanma texnologiyasının gözlənilməsi de vacibliliyini göstərdi.

Azəri - Çıraq - Günsəli layihəsinin İnsan İnkişafı Mərkəzinin direktoru, Dünya Heyat Institutunun beş ekspertindən biri olan Urxan Ələkbərov sağlamlığın qorunmasına qidalanmanın rolunu vurğulayaraq inkişaf etmiş ölkələrdə gigevenlik qaydalarına necə

rəyət olunması və bu prosesin bizi deki vəziyyətini açıqladı.

AMEA Fiziologiya İstututunun aparıcı elmi işçisi, biologiya elmləri doktoru Müseyib Əliyev çıxışında yaradılaçq Azərbaycan Kulinariya İstututuna qidalanma sözünün de eləvə edilməsini təklif etdi.

Fisiologiya elmləri namizədi Svetlana Memmedova metbəx dilçiliyinin problemlərindən dənşaraq bildirdi ki, öten konfransda Azərbaycan Kulinariyasının qarşısında duran bir çox problemlərin həlli üçün elverişli yollar göstərilmişdir. Bu gün təqdir edilməlidir ki, həmin problemlərin bəziləri hərəkətli Tahir müəllimin rəhbərliyi altında aradan qaldırılmışdır. Mesələn, o vaxt Azərbaycan Kulinariyasına, metbəxine dair bir jurnalın vacibliliyi təklif edilmişdir. Çox şükür ki, elmi-praktik məzmunlu "Kulina" jurnalının 6-ci sayı artıq çap olunmaq ərefəsindədir. Jurnal nefis tertibatla çap edilmiş və yeni mövzu etvanlığı ilə dəlaqəti cəlb etməkdədir. Jurnalın ilk sayında Tahir Əmiraslanovun bir fikri diqqətimizi xüsusilə cəlb etdi: "...artıq dünyada Milli metbəxlerin sərhədəşəsi prosesi başlayıb. Yeni milli metbəxler her bir ölkənin qeyri-maddi əmlakı elan edilir. Bu gün respublikamızda da həmin istiqamətdə müayyen addımlar atılır. Milli metbəxlerimizin qorunması üçün konkret tədbirlər görülür. Bu prosesə hər bir azərbaycanlı qatılmalı, hər birimiz əlimizden gələnə eşrigəməməliyik". (Kulina, 2 (02) 2003, s.3).

Jurnalın ele ilk sayından metbəx dilçiliyi məsələlərinə də yer ayrılmışdır. T.Əmiraslanovun "Düşbərə haqqında dəstan" məqədesində "düşbərə" sözünün etimologiyası haqqında maraqlı elmi mülahizələr irəli sürülmüşdür ki, bu da biz dilçiləri həddindən artıq sevindirir.

Diger təkliflərdən biri "Azərbaycan kulinariyası" adlı həftəlik qəzetin buraxılmasına dair çox ehtiyac duyulur. Həmin İstutudə kulinariyanın müxtəlif problemləri ilə məşğul olan tədqiqatçılar lazımi araşdırılmalar aparmaq və tədqiqatın neticəsi her hesabat ilində təqdim edilməli və ictimaliyətə çatdırılmalıdır.

Nahayet, bu cür konfranslar, tedbirler tez-tez keçirlisin ve Azerbaycan kulinariyasinın çox mühüm problemleri müzakire olunsun ve prodemler öz həllini yerindəcə təpsin.

Tacirlər və İstehsalçılar Birliyinin sədrı Sevgim Rehmanov bir çox problemlərin mövcudluğundan, elmi araşdırmaların aparılmasının vacibliliyindən danışdı. Milli kulinariyamızın hazırlanması, onların beynəlxalq konkurs və yarışlarda iştirakının təmin edilməsi, bu sahədə lazımi köməkliyin göstərilmesini açıqlayan sədr hazırlanan kadrların dünya standartlarına cavab vermediyini qeyd etdi. Qida və ərzaq satışında, təhsil sahəsində ciddi nöqsanlarının olduğu da vurğulandı.

Bakı Sənaye Texnikiyuminun direktoru, texnika elmləri namizədi M.Məhərrəmov bu sahədə elmi müdafiələr üçün şura yaradılmasını və ona rəhbərlik üçün T. Əmirəslanova doktorluq derecesinin veriləsinin vacibliliyini vurğuladı.

11 sayılı peşə İltsevinin direktoru İ. Memmedov təhsilde mövcud olan problemlərdən danışdı.



Qablar "Luminarc" mağazasınınindir



Gəncə Texnologiya İnstitutundan Arzu Həsənov yüksək xidmət göstərmək xüsusiyyətlərinə malik, rahat zəvqla bezedilmiş interyerə, maddi texniki bazaya malik restoranların layiheləndirilmesi və ölkəmizin müxtəlif bölgələrində təklimasi işi son dövrlər yüksək seviyyədə inkişaf etməsindən danışmaqla yanaşı xörəklerin hazırlanması zaman qəbul edilmiş reseptlərə rəylət olunmaması məsələsinə de toxundu.

Birinci hissədə Milli metbbox, restoran, qida sahəsinin əlimləri, mütexəssisləri, turizm qida, restoran biznesinin rəhbərleri mövzu ətrafında müzakirələr aparıb 63 bəndən ibarət tövsiyyələr işlədilər.

Tövsiyyələr əsasən aşağıdakı məsələləri shəhər edir.

- 1) Azərbaycanda Milli Qida Konsepsiyasının yaradılması;
- 2) Azərbaycanda Qida elminin yaradılması və bu sahədə elmisurənin formalasdırılması, kulinariya elminin hüquqi status verilmesi, bu istiqamətdə elmi tədqiqatların gücləndirilmesi;
- 3) Azərbaycanda milli kulinariya ilə bağlı təhsil problemlərinin həlli, elmi-tədqiqat İnstitutunun, məktəblərin yaradılması;
- 4) Milli metbbox muzeyi kompleksinin yaradılması;
- 5) Milli metbboxların emlaklaşdırılması ilə bağlı müxtəlif hüquqi patent praktikası və reyestrlərinin yaradılmasının həlli yolları;
- 6) Bu sahədə müxtəlif adəbiyyatın: kitab, jurnal, qəzetin buraxılması və "Kulina" jurnalının desfeksiyənəsi, restoran və qida biznesi sahəsində qanunların yenilənməsi və s. kimi bloklar işlənmiş tövsiyyələrin əsasını təşkil etmişdir.

Konfransın yekununda ümumi fikirlər əsasında Azerbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına müraciət qəbul edildi.



də çıxış edərək öz məhərətlərini nümayiş etdirdilər. Müxtəlif aşpazlarda kulinariya üzrə keçirilen sargının iştirakçıları Azərbaycan Milli Kulinariya Mərkəzi və müxtəlif təşkilatlar tərəfindən mükafatlandırıldılar. Sergi vaxtı AMKM-nin komandası "Luminarc" və "Scarlett" mağazalarının qab-qasıqlarından istifadə etmişdir. Tədbirin sonunda Milli Kulinariya Komandası, bir sıra restoranlar AMKM-in diplomları ilə təltif edildilər. Konfransın işinin yüksək səviyyədə təşkil edilməsində böyük zəhmetləne görə MEA-nın biologiya elmi bolmesinin elmi katibi Ramiz Babayevə xüsusi minnətdarlığımızı bildiririk.



Gələnlər "Luminarc" mağazalarındır

Tədbirin ikinci hissəsində müxtəlif apənci restoranlarının və onların aşpazählərinin sərgisi oldu, bir neçə müəssisələrin mehsullarının nümayişi və dequsta-siyası keçirildi. Azərbaycan Dövlət İqtisad Universitetinin və Bakı Sənaye Texniki Məktəbinin tələbələri bu rada yüksək səviyyə-

Azərbaycan Milli Elmlər Akademiyası, YUNESKO-nun Bioetika, Elm və Texnologiyalann Etikası üzrə Azərbaycan Milli Komitəsi, Azərbaycan Gənclər, Idman və Turizm Nazirliyi Milli Kulinariya Mərkəzi, "Kulin" jurnalı və "Dirçəliş" Gənclərin Sosial-Psikoloji Reabilitasiya mərkəzi tərəfindən keçirilmiş.

"AZƏRBAYCANDA RESTORAN VƏ QIDA BİZNESİNİN, MILLİ MƏTBƏXİN MÜASİR DURUMU VƏ ONUN İNKİŞAF YOLLARI"

Respublika elmi-praktiki konfrans iştirakçılarının

Azərbaycan Respublikasının Prezidenti
İLHAM ƏLİYEV
cənablarına müraciəti

Hörmətli Prezident!

Respublika konfransının iştirakçıları qeyd edirlər ki, ümummilli liderimiz Heydar Əliyevin qoyduğu yolu davam edərək Sizin ölkə daxili və xarici siyaseti sahəsində fəaliyyətiniz yeni uğurlarla nəticəalanmışdır. Bu uğurlar respublikanın bütün vətəndaşları kimi Azərbaycanda kulinariya və qida sahəsində çalışanları ürəkden sevindirir və yeni natiyyətlərin elde edilməsinə hevesləndirir.

Azərbaycanda kulinariya sahəsinin müasir səviyyədə təşkil və inkişafının əsasları ümummilli liderimiz Heydar Əliyevin məlumat fermanlarında və tapşırıqlarında öz aksını tapmışdır. Bu göstərişləri rehber tutaraq, Milli Kulinariya Mərkəzi respublikanın başqa idare və təşkilatları ilə birlikdə Milli mətbəx ısimizin öyrənilməsi, qorunması, ölkəmizdə qida fəhlükəsizliyinin təmin edilmesi, qida ekologiyası təmizliyinin saxlanılması istiqamətində geniş program qurmuş və bir sıra tədbirlər görmüşdür. Bu işdə xarici ölkələrin təcrübəsinin istifadəsi da muhüm rol oynamışdır.

XXI əsrdə beynəlxalq təşkilatlar tərəfindən elan edilmişdir ki, "Ölkələr arasında her bir ölkənin qorunması vacib olan kulinariya ırsından ibarət serhadlar qovulmalıdır, çünki yeməklər və içkiler etnosun imtiyazlı simvolları və Milli xüsusiyyətləridir". Artıq bəzə ölkələr bu prosesi başa çatdırmış, Milli mətbəxinin özünün qeyri-maddi emləki elan etmişdir. Lakin bəzə ölkələr tərəfindən Milli mətbəx incilərini təşkil eden ısimizə ekspansiya ciddi narahatlıq doğurur. Bu baxımdan mətbəx ısimizin nümunələrinin beynəlxalq aləmdə qəbul edilmiş qaydada hüquqi statusmasına çalışmalıyıq.

Bu məsələlərin həllini sürtənləndirmek üçün Sizin sahə mütəxəssisləri və əlimləri ilə görüşməyinizi təqdirətli hesab edirik.

Hörmətli Prezident!

Konfrans iştirakçıları adından onun Təşkilat komitəsi Sizi əmin edir ki, Azərbaycan Respublikasının elde etdiyi üstünlüklerin qoruyub daha da inkişafı naməne shalının sağlam və keyfiyyətli qidalanması sahəsində var qurva ilə çalışıb Sizin rehberliyiniz altında yeni müvaffeqiyətlər elde edəcəyik!

Dərin hörmətla

Konfrans iştirakçıları adından
Təşkilat Komitəsi

Ромб в кулинарной культуре Азербайджана

Ромб одна из самых часто встречающихся и загадочных фигур в Азербайджанской культуре в целом и в кулинарной культуре в частности.

Мы видим множество ромбиков на Азербайджанских коврах, наши женщины вышивают ромбиками. На женских одеждах и украшениях ромб видится постоянно. Самые любимые женские кольца в Азербайджане называются пахлава-ромб.

Отмечу, что в женских одеждах и украшениях украинцев ромб тоже частит.

Интересно, что привязанность к ромбу подсознательно отражается во всех областях Азербайджанской культуры. К примеру, если Вы летели с Азербайджанской Авиакомпанией "Азал", то заметили, что место прилета самолета на экране лайнера тоже обозначено ромбом.

Азербайджанские женщины подсознательно режут блюда сулу хангял (мелкие кусочки теста), гуру хангял (крупные кусочки теста), ююю (блюдо из зелени и яиц), пахлава (сладость из орехов и теста) и другие ромбиками. Поверхности некоторых сладостей тоже рисуют сеткой из ромбиков. В нашей кулинарной культуре фигуры в форме прямоугольников и в квадратов почти не встречаются. А в японской кулинарной культуре они есть. Еще одной интересной особенностью является то, что центр ромба обозначают или рисунком или орешком.

Ромбики мы видим и в Русской кулинарной культуре. К примеру сетка украшающая кулебяк состоит обычно из ромбиков.

Известный русский ученый и мой учитель Н.И.Ковалев пишет еще об одном ромбике который затаялся в русской кулинарной культуре.

В книге "Рассказы о русской кухне", он пишет: "Творят, что само название этого шедевра кулинарного искусства произошло от слова "пряность", так как при изготовлении теста употребляли перец, корицу, гвоздику. Может быть это и так. Странно только одно - в рукописях XV-XVI веков слово "пряники" есть, а вот слово "пряности" не встречается.

В XIX веке во многих местных говорах в России пряником называли фигуру в виде ромба и даже бубновую масть на игральных картах.

Интересно, почему пряники потеряли свою ромбическую форму?

Известно, что кулинарная культура есть концентрированное выражение всей культуры народа. И исходя из этого появления или исчезновение ромба не могло быть случайным.

Так, что же такое ромб? В эзотерических знаниях Востока ромб - знак рождения, знак развития,

Это стилизованное всемирное женское начало (стилизованная форма вагины).

Если обратить внимание, мы увидим, что все тzählы в кухнях в форме ромба готовят из растительного сырья, из того что рождает земля.

При окончании Вузов нам всем давали значок в виде ромбика. Можно предположить, что это означало появление наполненного, беременного знаниями специалиста, готового что-то возродить, дать жизнь чему-либо, в какой-то области. То есть ромб означало - созидание.

Если мы рассмотрим древние руны, то увидим, что две руны связаны с ромбами.

Первая руна - руна Odal | odie | odin | othilla | othe - это руна означает возрождение через отрицание отжившего. Ребенок обретает пуповину вырывается в новую жизнь. Сын уходит в поисках счастья из отцовского дома. Взамен зимы приходит весна. Перевернутая руна - он эгоист в хорошем смысле. Он не подчиняется другим авторитетам, он делает все по своему и оказывается прав.

Вторая руна - Ingvi - это одна из самых прекрасных и наиболее могучих рун Футарка. Она посвящена светлому Фрейру-Богу плодородия и любви. То есть и здесь ромб связан с рождением, плодородием, развитием. Некоторые исследователи рун связывают графическое изображение этой руны с формой пола. Руна - algiz (алтыш Т.А.) в соединении с руной - Inq | Inqwi дает слово - Процветание. Как говорят эзотерики в новых рунах, знаков-буква с ромбиками намного больше, что придает надежду на возрождение человечества в целом.

Известный российский врач-офтальмолог Эрнст Мулдашев дает интересный анализ результатов исследований офтальмогеометрической характеристики глазной области лица. При составлении геометрических связей глазной области человека (см. рис. 1 из книги Э.Мулдашева), он получил вписаных в друг друга два ромбика. И ученый пришел к результатам которые видны на рисунке. У золотых и добрых людей оба ромбика правильной формы. У трусливых и злых людей ромбики теряют стройность, превращаются в фигуры, которые приближа-





Офтальмометрические характеристики глазной области лица по Э. Мулдашеву

праздник Новруз весной (в марте), в женском празднике малая чилля подают еще и гурӯ хангал (с 2 по 22 февраля), простуженным дают сулу хангал - чтобы выздороветь. То есть, во всех праздниках и событиях которые связаны с рождением.

Как пишет мой великий учитель Николай Иванович Ковалев в XVI веке: "...Пряники дарили друзьям и знакомым в дни именин и праздники... Были пряники непременным (выделено мной - Т.А.) угощением на веселых масленичных гуляньях".

Масленица отмечается первого марта. Русские отмечали Новый Год до Петра I тоже в марте и эти праздники являлись непременным атрибутом рождения природы. И в празднике Новруз, который отмечается в марте и является Новым Годом для азербайджанцев, непременным атрибутом является пахлава - сладость в виде ромба.

Почему же из русских пряников исчезла форма ромба и изменилось толкование самого слова пряник?

Опять обратимся к великому русскому кулинару Н.И.Ковалеву "Пряники были свадебные, именинные, подарочные, почетные, прощальные и поминальные - они получили распространение в XIX веке. (выделено мной - Т.А.)"

Таким образом с XIX века на Руси появились пряники прощальные и поминальные, а ромб не может быть связанным со смертью. С другой стороны Петр I передвигает Новый Год на первое января, когда вокруг лед, мороз все твердеет и нет женского начала, тепла рождения. И в масленицу пряники не стали непременными атрибутами. Сегодня непременным атрибутом масленицы являются блины (тоже добрый знак - солнца).

ются к треугольникам. Как отмечает доктор Мулдашев у шизофреников внутренний ромб "тоже имел склонность приближаться к форме треугольника".

Таким образом, знак ромба - это знак доброты, воли, рождения, развития, мягкое женское начало.

Действительно, ромб в сладостях например пахлаве появляется у нас в основном в праздники, дни рождения, в

Все это привело к исчезновению ромбического знака и смысла из пряников. Кстати в календарный Новый Год, то есть первого января азербайджанцы тоже не готовят пахлавы. Так, что пахлава и настоящие пряники - это сладости содержащие рождение - как женское начало. Вероятно Господь вложил в наше подсознание этот знак - знак ромба, как знак возрождения и творчества.

Возникает вопрос, если существует на нашем столе изделия с женским началом, то должны быть и изделия с мужским началом? Такие изделия в наших кухнях тоже есть.

По древним обычаям ранее в Азербайджане праздновали мужской праздник большая чилля (40 дней) с 22 декабря по 2 февраля. Праздник этот назывался "Азер". Это время года называется еще "Тышын оглан чагы", то есть "Молодецкое время зимы" или "Когда зима парен (молодой мужчина)" - то есть она твердое как мужское начало. По повериям под деревом кукнар - ель в это время родился сын Тенгри-Бога небесного Ишуа-Иса-Иисус. Если обратиться к рунам, то руна - Руну Иса (Иисус) называют еще сосулькой, лед (от английского eis). Основное магическое значение этой руны - замораживание чего бы то не было. Но руна - Иса не отличает прямого и перевернутого положений, значит застой и развитие совмещены здесь в одном знаке. Этот период скрытого развития предшествующий возрождению.

Все это соответствует к содержанию зимы, праздника Азер - Рождество - мужское начало в природе.

В этом празднике Азер - Рождество обязательным атрибутом является кулча-кулич, что означает "цветок внутри". Основной характеристикой кулича является твердость, форма фаллоса облитой сверху белым соусом (олицетворяющий сперму) и посыпанной зернышками. С куличом можно сопоставить и руна - Tiwar - руна победы, представляющая успех в любом деле, - являющейся также фаллическим символом.

В связи с тем, что праздник Азер в советское время перестали праздновать, стали забывать и кулча-кулич и готовят кулча в Азербайджане все реже и реже. Зато благодаря христианам кулич сохранился в первозданном виде. И это прекрасно.

Если сегодня Азербайджанские женщины на кухне, в кворткачестве, одежде и украшениях подсознательно творят ромбиками, значит народ наш добрый, созидающий.

Если мы будем внимательны к своим национальным народным кухням, еще многое может она нам рассказать, поможет устанавливать потерянные звенья нашей культуры, нашей истории.

Будьте внимательны к своим национальным кухням.

Тахир Амирзланов



THE Azerbaijan Cuisine

Tahir Amiraslanov

(Beginning is in the last issue)

Due to Armenian scientist V.Goukosyan in the XII century the Azerbaijani language influenced the written and oral national literature of Armenians greatly. Armenian scientist T.A.Hatranova in the "Armenian Cuisine" book writes, "Turkish culinary enriched Armenian one greatly". V.E.Egoshkin notes the same about the Arabian cuisine. From the linguistically point of view there are some conformities to the formation of the names of the Azerbaijani cuisine in the Azerbaijani language.

The first conformity is that the name of the meals corresponds to some different stages, forms, and methods of influence on its preparation.

For instance, such names as gatlama dolma, dogramach, azma-show the methods of the initial technical influence (gatlama means layer; dolma - filling, dogramach - cutting), azma - pressing, gizartma, partlama, govurma, bozartma, dondurma and etc. - methods of heat influence; dindili kufte, nazik yarpag hangal, juha, iyulya-kebab and etc.-geometrical forms of the meal, yarpag dolmasi, yarma, hashil, duyi chankuru, sebzekuku, bal-gaymag - the main raw for the dish preparation, gatig, sulu hangal, horra - consistence, turshu, shorba, shirin nazik - organoleptic features of the dish; sadjichi, tava kebab, kufka, churek and etc. - the name of the hearth; Gandja paxlava, Taz hangal, Garabagh basdimasi, Sheki halvasi - the region where these dishes are well spread.

We should mention that very often the name of the dish means not only one dish, but also several; for example, there are about 30 variants of dolma, about 200 varieties pilaff and etc.

The second conformity is connected with the word "Ush" - from this word came out a range of terms such as ushbaiz, ushichi, ush-hana (canteen), hush (dishes from animals' legs); hushhill (flour porridge), gushig (a spoon) and etc. We meet the term "ush" in many old Turkish written sources, in Orhan-Enisey and stone manuscripts.

The third conformity in the formation of the culinary terms refers to all Turkish languages; for example, in Turkey, imambalidi (imam lost his consciousness from enjoyment, in Kazakhstan beshbarmag (five fingers); in Azerbaijan khangyal (khan come), tarhan (young khan-prince); ahsaq-ohlag (a lame goal), tutmaq (adj-tutma - not be hungry), galadij (be hungry).

(To be continue)



Translator:
Gulnara Akhundova

DONƏR HAQQINDA DASTAN

Döneri hazırda bütün dünyada təmamilə həqiqi olaraq türk xörəyi kimi tanıylar. Lakin onu "şavirma" adı altında gah yunan, gah erməni, gah da ərəb xörəyi kimi qələmə verirlər.

Döner qədim xörəklərimizden olan şışiyin, kababın bir növüdür. Böyük fransız aşpazi ve yazılışı Aleksandr Duma (ata) Azerbaycanda şışliklərə tanış olmuş, onu 3 cildlik fransız mətbəxinin lügəti kitabına da salmışdır.

Məlumdur ki, Duma (ata) yazılılıqda plagiattan istifadə edirdi. Hətta Bestujev Marlinskinin "Molla Nur" eserini fransız dilində çap etdirərkən müellif kimi özünü göstərmüşdi. Aşpa zərəri de plagiatçılarından qalmayan Duma (ata) Azerbaycanda dönerin hazırlanma texnologiyasını da öz adına çıxır və döner, çevirmə haqqında belə yazar. "İndi isə necə deyərlər "təkmilləşdirilmiş şışiya" müraciət edək. Şışiyin necə bişdiyini siz artıq bilişiniz eə deyilmə? Man isə onu bəle təkmilləşdirdim.

Can etini xırda qoz boyda tikələrə bölmək evazına man onu bütöv saxlayır, uzununa bütöv şışe çəkirem. Əti yaxşıca duzlayıb istiotlayandan sonra şışin bir ucunu ocağa berkidib digər ucunu Vasilinin sol əline qoyuram. Sağ elini isə menim kolleksiyamın en iti xəncəri ilə silahlandırıram. Can etinin üstü qızardıqca, Vasiliy etin üstünü 2-3 sm qalınlığında uzununa kesir.

Bu tikeler süfrəyə verilən zaman, etin qalan hissəsini duzlayıb, istiotlayıb yena ocağa qoyur və et şışden qurtarana kimi bunu təkrarları. Qızarmış et tikelerini təzə yağı ya kerəvizi batırıb yemek daha lezzətlidir. Təkmilləşdirilmiş kababı hazırlamaq üçün bax bu lazımlı idı".

Əvvəller və İndi də bəzi hallarda heyvanı ya bütöv şəkildə, ya heyvanın bir hissəsini, məsələn, qolunu iri şışe keçitir, közün üzərində fırlayıb, dönderir, çeviririrler. Bişdikcə üst bısmış qatı kesib yeməye verirlər.



Rus mətbəxində də döneri-çevirməni eyni qayda ilə birişir, ona eyni anlamda işlənən "verçence" deyirlər. Biz biliyik ki, türk mətbəxi yunan, ərəb və erməni mətbəxlarına güclü təsir göstərib onları formalaşdırılmışdır. V.Yeqoşkin yazar ki, "XVI əsrin birinci yarısında Əlcezair bəylerbəyi Xeyreddin Barbarossa (1483-1546)" özünü türk sultanının vassali tanıdı. XVI əsrin sonunda isə Əlcezair, Tunis və Liviya Osmanlı İmperiyasının tərkibinə daxil oldu. Rengbereng və latif türk yeməkləri ya-vaş-yavaş Məqrıbin şəhər ehalisinin öz təsiri altına alı, türk mətbəxine məxsus olan texnologiyaların ekseriyəti, o cümlədən geniş yayılan xirdalanmış etdən istifadə Tunis, Liviya, Əlcezair kulinariaları tərefindən exz edildi. Bir qədər dəyişdirilmiş türk mətbəxinin reseptləri məqrıb xalqlarının mətbəxinə eə mohkəm exz edilib ki, İndi onların milli xörəkləri hesab edilir. Onların arasında et xörəklərindən "dulma"ni (üzüm yarpağı ilə), "şış-kabab"ı (şəşlik), "kabamani", şirniyyatlardan isə "baklava"ni, "raxat lukum"u, "samısa" və bir çox başqalarını göstərmək olar". Erməni alimi T.A.Xatronova "Erməni mətbəxi" kitabında özü qeyd edir ki, "Türk mətbəxi erməni mətbəxinə hədden çox zənginləşdirib". Bunu L.N.Sopina və Y.M.Novojenov da təsdiqləyirlər: "Biz məsələn çox şeyləri türk mətbəxindən exz etmiş erməni və Bolqar mətbəxlerində oxşarıqlar görürük". Professor A.Süheyli-Üniver yazar ki, "Biz Bizans Rumlarının bizim mətbəximizi eynən aldıqları qənaətindəyik ki, bu gün də onların mətbəxi bizimkinin eynidir". Qeyd edək ki, dilimizdən "çevirme" sözü bu dillerde



"şavırma", "şaurma" şeklinde işlenir ki, bu da doğma dilimizde döner sözünün sinonimidir.

Ola biler ki, sabah kimse ortaya çıxıb dönerse, çevirmeye, "fırlanma" ve ya "f" hərfini deyə bilmədiyi üçün "pirlanma" desin, o yənə de bizim Milli yeməyimiz kimi qalacaq. Dönerin bir hazırlanma nüsxəsini də sizə təqdim edirik.


Döner hazırlamaq üçün ən yaxşı et erkəyin bel eti və ya dananın can ettidir.

Dönerlə ya Dürümə yazdığı kimi manqalda ya da döner aparatında blışirmək olar. Döner aparati da türklerin icadıdır və iki hissədən ibaretdir. Birinci hissə hündürünə qoyulmuş manqaldır ən yaxşısı kömür (ağac kömür) manqalıdır. Onun içerisinde arakesmeler düzəldilib bu arakesmələrə köz doldurulub. İndi daha çox təbii qaz ya elektrikle işleyen manqallar dan istifadə olunur. Amma kömürle işləyənlərdə döner daha lezzətli olur. Döner aparatının ikinci hissəsi isə hündürünə qoyulmuş fırlanan şüşədən ibaretdir.

Hazır doğranmış eti qızardılmış boşqaba qoyur, üzərinə doğranmış yaşıl sarımsaq, keşniş, soğan, üyüdülmüş kekotu qatılmış qatlıq və ya süzme əlavə edir, yanında qızardılmış pomidor, halqa şeklinde doğranmış soğan qoyulur.

100 q hazır et, 0,5 stekan qatlıq ya süzme 20 q yaşıl sarımsaq, 10 q keşniş, 10 q yaşıl soğan, 1 q kekotu unu, 1 edəd orta pomidor, 1 kiçik baş soğan götürülür.

Tahir Əmiraslanov



SAHİL restoranı

Azərbaycan və Avropa mətbəxi



Milli park, Neftçilər prospekti 127/1
97-64-55, 97-64-77, 319-81-71

Modərn wənni işkənfizə evində
vərdimə gəzə Sahil restoranı
15 MAY 2003
Mədəniyyət Mükafatı 10 tərtib edilmişdir
April 2004

ТРАКТАТ О МАТЕРИНСКОМ МОЛОКЕ

Известно, что основным фактором регулирующей жизнедеятельности человека, как биологического вида является пища. Пища является определяющим фактором в психофизической деятельности человека, определяя поведенческую функцию как индивидуума в отдельности, так и человеческого общества в целом. Поиск источников пищи, ее добыча, выращивание, переработка, приготовление, принятие пищи и ее утилизация является основополагающим фактором всей жизнедеятельности общества, основой науки, культуры и т. д. Человек есть то, что ест - говорили древние.

Но самой удивительной пищей является первая пища человека - материнское молоко. Еще до конца не раскрыты секреты этой удивительной субстанции, которая питает не только физическое, но и духовное тело человека. Материнская грудь - первый предмет, который ребенок видит в жизни из материального мира. Именно она определяют в сознании восприятия прекрасного. Вид кормящей матери вызывает в нас чувство Прекрасного, Радостного, Доброго. Художники обращаются вновь и вновь к этому образу. Предметы и виды близкие к форме грудей так нас привлекают. И не зря вид кормящей матери лишается сексуальной окраски, оставаясь сверх Прекрасной, она умиляет и восхищает. Она становится намного выше чем сексуальное. И женщина становится Мадонной, матерью Марии. И это оправдано природой и глубоко научно. Природа сама лишает кормящую мать сексуальной окраски. Вот что пишет по этому поводу Абу Али Ибн Сина (Авиценна) - один из лучших врачей всех времен и народов в книге "Канон врачебной науки": "Ни в коем случае нельзя с ней иметь половое сношение, потому что это приводит в движение менструальную кровь, что портит запах молока и уменьшает его количество. Она даже может забеременеть, что будет очень вредно для обоих детей. Грудной ребенок пострадает от израсходования лучшей части молока на питание зародыша, а зародыш - от уменьшения питания, вызванного потребностью грудного ребенка в молоке". У медиков есть такое понятие "интергенетический интервал". Этот интервал между родами составляет как минимум 2 года. Если женский организм не отдыхает и не выдерживает этот период, то следующий ребенок рождается больным, в лучшем случае, сердечником. Таким образом, как мы видим Природа сама лишает кормящую мать сексуальной окраски. И в это время женщина выполняет функцию самого Господа. Господь с посредством женщины творит жизнь. У многих народов, в частности и у азербайджанского народа, ма-



теринское молоко является священным. У нас одна из самых крепких клятв как на "Коране" и на хлебе является клятва на материнском молоке, "Anamın südü haqqı". То есть, материнское молоко по святости в народном сознании становится вровень с Божественным откровением - Святым Писанием. В народных наших сказках персонажам девам и джинам можно было верить только после того, как они дадут клятву: "Клянусь молоком матери". То есть в народном сознании даже самые страшные чудища, олицетворяющие зло и грубую силу не могли переступать через материнское молоко.

Самое страшное проклятие матери: "чтоб мое молоко не пошло тебе впрок" (*südüm sənə haram olsun*) или "чтоб мое молоко вернулось обратно через твой нос" (*südüm burundan gəlsin*). Самая высокая поквала: "пусть молоко матери будет тебе впрок" (*anənin südü sənə halal olsun*), "чистый как материнское молоко" (*ana südü kimli temizdi, ana südü kimli halalı*).

Может ли такое быть просто совпадением? Клятва на хлебе, на очаге нам более понятно, так как без хлеба и очага человек не мог обходиться. Но настолько ли необходимо материнское

МОЛОКО, ведь его можно было заменить молоком рядо- животных или смесью с молоком. Интересен и другой факт. По древнеазербайджанским традициям, которые существуют и по сей день в некоторых районах, жених должен был оплачивать матери невесты специальный выкуп. Этот обычай свойствен всем тюркским народам. Выкуп этот назывался "sud rulu" - буквально "деньги за молоко". То есть жених должен был возместить матери невесты за молоко. Причем если посмотреть на финансовые стороны свадебных обрядов, нет других подобных расходов. Почему такое значение придается здесь именно материнскому молоку? Основным и первым требованием к жениху или невесте является "Halai sud emmis olsun" - то есть он или она должны были питаться добрым молоком, чистной и чистой. То есть кормилица должна была быть честной и чистой, здоровой и доброй женщиной. Ибн Сина тоже отмечает, что "у кормилицы должен быть хороший и добный характер". Пословица "Анасына бах лызын ал" Чтобы жениться на дочери смотри на мать", тоже имеет сходную смысловую нагрузку. Восхищаясь красотой и добрым нравом человека, мы одновременно еще более восхищаемся его матерью: "Какая же мать тебя вскормила". Про мудрого мы говорим, что "Все это он пропитал с молоком матери". В древнетюркском источнике "Китаби-Дядя Горгуд" смертельно раненному герою Бугаджу может помочь только лекарство "материнское молоко с горными цветами". А чтобы оклеветать Бугаджу перед отцом, говорят что Бугадж ругал "седину стариков и молоко старых женщин". По нашим национальным традициям молочная родня (молочная мать, молочная сестра, молочный брат) такие же близкие и родные как и единокровные. По древнетюркским традициям родня со стороны матери до сих пор воспринимается более ближе, чем родня со стороны отца. Брат матери и сын сестры всегда считались самыми близкими, более родными. Владимир Мегре написал удивительную книгу про Анастасию, книгу, которая поражает своей мудростью и гармонией. По нашему мнению книга глубоконаучна. Пока вышло в свет всего 5 книг из этой серии и хотелось бы привести из этой книги часть высказываний про материнское молоко. Дед Анастасии говорит про Анастасию: "С молоком матери вошли в нее мудрость и сила Первостаков. Есть такая возможность у кормящих матерей передавать младенцу при кормлении грудью вместе с молоком материнским и осознанность и мудрость веков, вплоть до Первостаков". Анастасия так рассказывает про свою бабушку: "Прамамочка моя была той женщиной, которая в совершенстве знала, как при кормлении грудного младенца наделять его способностью пользоваться разумом Вселенной. При кормлении ребенка грудью нельзя отвлекаться ни на что постороннее, нужно думать только о ребенке. Она знала, о чем и как, нужно думать, потому и хотела передать свои знания всем людям. Только ты не сможешь понять ее. Ты же не кормящая мать. Тебе не известны ощущения матери, кормящей младенца. Ее могут понять только женщины, кормящие матери". Как говорит Анастасия "материнское молоко питает не только



плоть. Оно может нести с собой огромную информацию и чувственность. Ведь Вы должны знать, что в каждом веществе есть и своя информация, излучение, вибрация... Оно (материнское молоко) - очень чувствительное. Оно неразрывно связано с чувствами матери. В зависимости от них даже вкус молока меняется, а от стресса если он постигнет кормящую мать, молоко грудное даже пропасть может, свернуться". Но что же такое материнское молоко с физиологической точки зрения. И что говорит современная медицина. Сначала обратимся к Ибн Сине. "Относительно обстоятельств кормления грудью и иного питания нужно сказать следующее: по мере возможности надлежит кормить молоком матери, потому что оно как пища более похоже на вещество той пищи, которую ребенок получал в виде менструальной крови, будучи еще в чреве матери. Именно эта кровь превращается в молоко и поэтому ребенок легче воспринимает его и быстрее привыкает к нему. Практикой установлено, что при сосании соска матери ребенок получает очень большую пользу для предотвращения различных страданий. Естественный пери-



од кормления - два года". Вот что пишет Польский ученый-врач Вислоцкая по этому поводу: "В последние десять лет, матери да и врачи-педиатры стали считать необязательным вскармливать ребенка грудью. Бурно развивающиеся на Западе производство различных молочных смесей и витаминизированных прикормов для грудных детей сопровождалось шумной рекламой, убеждавшей женщин, будто искусственное кормление обеспечит им беспречную жизнь, сохранит прекрасный бюст и т.д. Хотя я лично основывалась на собственных наблюдениях за многочисленными пациентками, в этом совсем не убеждена. Результатом моды на искусственное вскармливание является перенасыщение организма витаминами и микроэлементами". После почти десятилетий эйфории по поводу искусственного кормления наступило внезапное увеличение заболеваний

мости детей, потеря сопротивляемости организма к инфекциям, склероз сосудов, проявляющийся чуть ли не в грудном возрасте. Сейчас наступил поворот на сто восемьдесят градусов, то есть возвращение к кормлению грудью как минимум до шести месяцев. Выяснилось, что отсутствие материнского молока в первые месяцы жизни приводит не только к вышеперечисленным болезням, но и к невиданному до настоящего времени распространению аллергических заболеваний, вызываемых избыточным поступлением в организм грудного ребенка элементов внешней среды.

(Продолжение следует)

Тайр Амиррасланов

РЫБНЫЙ РУЛЕТ

Это блюдо приготовила член Азербайджанской Национальной Кулинарной команды на Всемирном Кулинарном Чемпионате в Стамбуле (Турция) Лала Шафиева

Продукты:

Филе белуги - 100-150 гр
 Лук - 2 средние луковицы
 Грецкие орехи - 35-40 гр
 Лавашана (кисло-сладкая) по размеру рыбы
 Соль, перец
 Яйца - 2 шт.
 Панировка
 Подсолнечное масло - 50-60 гр
 Для гарнира: щавель, лимонный сок
 Для 2-го гарнира: сухофрукты (кишмиш, курага, чернослив и т.д.)
 Для соуса: наршараб, кизиловой пастой



Метод приготовления:

Заранее готовим начинку: проварачиваем лук через мясорубку, отжимаем, ошпариваем для того, чтобы ушла горечь объединяя с провернутыми грецкими орехами. Затем отбиваем рыбное филе, солим, перчим, накладываем на нее по размеру лавашану, потом начинку, заворачиваем в форме рулета, обваливаем рулет в яйцах, потом в сухарях. Так 2-3 раза. Затем жарим на подсолнечном масле. Отдельно мелко нарезаем щавель и 1-2 минуты пассируем на масле с добавлением лимонного сока так, чтобы не пропал цвет зелени. Для 2-го гарнира чуть поджариваем сухофрукты. Подаем с соусом наршараб и кизиловой пастой. Украшаем барбарисом.



Все посуды "Luminarc"

ДНИ АЗЕРБАЙДЖАНСКОЙ КУХНИ В КОСТРОМЕ

День
Азербайджанской кухни
в Костроме 29 ноября 2003 г.

МЕНЮ

Национальные закуски:
Салат "Инджи"
Ливанский салат
Закуска "Девальмадж"
Салат-шашлык
Салат из баклажанов

Горячая закуска:
"Кутабы" с зеленым и сырным

Горячие блюда:
Шашлык из баранины
Дизма
Плов тос-кебаб

Напитки:
Холодные: Газировка
Горячие: чай по азербайджански
Варенье из Кизила

Десертные блюда и фрукты:
Пахлава бакинская
Виноград с кунжутом
Сладкое
Гранаты
Персики



В августе 2003 года в Азербайджане под патронажем Центра Азербайджанской Национальной Кулинарии и Правительства Азербайджана проходила благотворительная акция, в которой приняла участие и делегация от МАК России, два кавалера "Знака Достоинства" - Председатель Ассоциации Кулинаров г.Костромы, Генеральный директор ЗАО "Берендеевка" Ирина Вениаминовна Квасникова и мастер-повар зав.производством ООО "АЕР-Сервис" Николай Николаевич Илюшин. Благотворительная акция "Повара против голода" проходила близ города Гянджа. В этой акции принимали участие не только кулинары, но и представители Министерства Молодежи, Спорта и Туризма Азербайджана, Министерства Культуры, Госкомитета по проблемам беженцев Азербайджана.

Эта акция показала сочетание богатой национальной кулинарии с народными традициями Азербайджана. В это время и зародилась идея провести дни азербайджанской кухни в Москве и Костроме.

По приезду в г.Кострому И.В.Квасникова обратилась к Председателю Правительства ФНКА "АЗЕРРОС" по Костромской области Кямрану Бабаеву с просьбой принять участие в проведении этой акции.

Такие мероприятия позволяют возрождать, сохранять и пропагандировать культуру, традиции и

обычаи азербайджанского народа, проживающего на территории Костромской области.

Было принято решение провести эту акцию благотворительной, разработали меню, культурную программу. Два месяца шла подготовка к этому мероприятию.

И вот 29 ноября 2003 года эта акция состоялась.

В ней приняли участие представители ФНКА г.Москвы и Костромы, танцевальный коллектив ФНКА "АЗЕРРОС", представители почти всех национальностей, проживающих в г.Костроме, члены Ассоциации кулинаров, средства массовой информации и другие. Под бурные аплодисменты были зачитаны приветствия от Натальи Ивановны Номофиевой - Президента МАК России, Г.Алиева - Начальника Управления Государственного Комитета Азербайджанской Республики по работе с азербайджанцами, проживающими в Зарубежных странах, Тахира Идрис оглы Амиррасланова - Генерального Директора Центра Азербайджанской Национальной Кулинарии.

Акция проходила в теплой дружеской атмосфере, всем очень понравились Азербайджанские блюда.

Все присутствующие признали, что узнавая национальную кухню, мы познаем национальную культуру.

Такие мероприятия нужно проводить обязательно.

В приготовлении блюд Азербайджанской национальной кухни принимали участие повар из Азербайджана Махир Мамедов и повар ресторана "Берендеевка" под руководством шеф-повара Скобелева Евгения Анатольевича, участника сборной России на Всемирной Олимпиаде - 2000 в г. Эрфурт, обладателя золотой медали на кулинарном фестивале стран СНГ "Содружество", участника фестиваля Звезды кулинарии - 3 тысячелетия г.Москвы.

И.В.Квасникова
г.Кострома РФ



Məqədyyönü kulinar emalın bəzi tibbi aspektləri

Son dövrlərdə əhalidən bir sər xəstəliklərin rast gəlmə intensivliyinin artması fəqih doğurmaya bilməz. Xüsusən əsən belə sayılan erek-damar, sinir sistemi xəstəlikləri, arterial hipertoniya, şekeri diabet, bed xassəli şışlar, qara clyer patologiyaları kimi "debdə" olan xəstəliklərlərə barəber orqanızmın tələbatı çox cüzi olan, lakin həyatı funkisiyalar ve sağlamlığı üçün olduğça vacib sayılan yüksək bioloj fealiyyət məhlükə qida komponentləri-mikroelementlərin qitili ilə əlavədar xəstəliklər de nezərə çarpacaq dərəcədə artmışdır. Belə alimentar patologiyalar yod çatışmazlığı xəstəliklər, demir defisiyi anemiyə, vitamini qatışmazlıqlarını misal göstərmək olar.

Bu xəstəliklərin meydana çıxma sebebləri içərisində alimentar faktor əparıcı rola malikdir. Müasir dövrün sosial-iqtisadi çətinlikləri ilə barəber əhalinin fədki qida rasionundan hem bioloj feal komponentlərin zengin məhsulları ve onlardan hazırlanan xörəklərin azalması, hem de kulinariya emal zamanı vacib texnoloji yanaşmalarla emal olunması da durur.

Azərbaycanın milli metbəxi öz qədimliyi, zenginliyi, lazizliyi və s. xüsusiyyətləri ilə səciyyələndiyi kimi, bu xörəklərin kulinariya emalının rengarənglikləri ilə de seçilir. Ancaq kulinariya texnologiyasının tibbi-gigiyenik və etmli cəhətdən əsaslaşdırılmış yanaşmalarına heç de hemişə və her yerdə emal olunmur. Gösterilən patologiyalarda bu əmlilər əparıcı rola malikliyi unudulmamalıdır.

Məsələn, son on illikdə respublikanın müxtəlif bölgələrində yod çatışmazlığı xəstəliklərinin (YÇX) 3-12 dəfəyə qeder artmasının sebəbi qida yodun keşkin dərəcədə azalması olmuşdur. Fiziki və zehni əmək qabiliyyətinin azalması, intellekt zəifliyi, orqanızmın immun qabiliyyətinin zəifləməsi, xəstelik və infeksiyalara tez tutulma, onların ağır gedişə malik olmalar və s. ilə səciyyələnen bu xəstəliklərin aradan qaldırılması üçün tərkibi yodlu zengin olan məhsulların: deniz məhsulları, balıq (xüsusiye okean balıqları), balıq məhsulları, süd, pendir, kərə yağı, yulaf, qarabaşaq yarmaları, tərəvəzlerden hazırlanan xörəklər, kobud üyüdülmüş undan hazırlanmış çörəyə üstünlük verilməkdə beraber, xörəklərin hazırlanma texnologiyasının gözlenilmesi de vacibdir.

Unutmaq olmaz ki, düzgün əparılmayan termiki emal xörəklərdə orta hesabla 40-60% yod itkisinə sebəb olur. Uzun müddətli qaynatma, xüsusi de qızartma zamanı yod itkisi dəha da yüksəltir.

YÇX-nin profilaktikasının əsas yollarından biri de yodlaşdırılmış duzdan istifadə hesab olunur. Teessüt ki, ister məşətdə və isterse de ictimai qidalanma şəbəkələrində əksər duzu məhsullar qazana tokularken xörəyə əlavə edirlər. Neticədə xörək bişənə qeder ona qatılan duzu tərkibindəki yod tamamilə parçalanır. Ona görə de duzu xörəyin termiki emalı başa çatdıqdan sonra əlavə etmək məsləhətdir.

Elece de alimentar patologiyalardan geniş yayılan, xüsusi le qadınlar, qızlar, kiçik yaşı uşaqlar arasında daha çox təsadüf olunan qan azlığından meydana çıxmada da qidalanmanın qeyri-qənaətliyliyi, qırmızı qan küreçiklerinin formallaşması üçün vacib olan demirin zengin məhsullarından istifadə imkanlarının aşağı olması ilə barəber, bu məh-

sullardan hazırlanan xörəklərin düzgün emal edilməməsi, qazanılmış xoşagelməz və ziyanlı verdilərin rolunu da qeyd etməlyik.

Düzdür gündəlik qida rasionumuzun tərkibində demirin miqdarı bedenimizin tələbatından qat-qat artıq olsa da, onun ancaq çox cüzi bir hissəsinin mübadilə olunduğunu da unutmamalıyıq. Əhalinin, xüsusən onları imkansız təbəqələrinin et, et məhsulları, quş eti, balıq, qara clyer kimi hem demir ilə kifayət qeder zəngin və yaxşı menimsənilən mənbələrləndən, eləcə de tərkibində demir az olsa da ancaq yaxşı mübadilə olunması ilə seçilən (tərkibinde 5 vitamini olduğunu görə) meyva və tərəvəzlerden heç de hemişə kifayət qeder istifadə edə bilməmələri ilə bəhem, bu məməlatlərin kulinariya emalı, hazırlanması zamanı emal texnologiyasının tibbi yanaşmaları barede az məməatlər maliklik texnologiyada arzuolunmaz fəzədlərə, bu isə müəyyən dərəcədə orqanizmdə demir qitığının yaranmasına getirib çıxır. Gösterilən məhsullardan qızardılmış xörəklər hazırlanarken, hemçinin uzun müddətli qaynatma zamanı demir itkisinin artması ilə barəber hem de mövcud demirin sorulmasına ciddi engeller de meydana çıxır. Məsələn, qara clyerin tərkibində demir etdəkündən 3 dəfə artıq olsa da, onun orqanizmə sorulmasının etdəkündə nisbətən aşağı olması qara clyerin termiki emalda ete nisbətən daha həssasiyyət ilə izah oluna bilər. Maraqlıdır ki, qaynadılmış mal etindən demirin sorulması xüsusi onun püre formasında hazırlanmış halda dəha nezərə çarpan səviyyədə olur. Bu xüsusiyyəti əsasən de körpələrin qidalanması zamanı nazərə almaq, onlar üçün daha çox et, meyva və tərəvəzlerin mülayim termiki emal yolu ilə hazırlanmış pürelərin üstünlük vermek lazımdır. Yaxud almanın tərkibində demirin kifayət qeder çox olmasına (etdəkündən 5-6 dəfə artıq) baxmayaraq onun cüzi bir hissəsinin menimsənilə bildiyini de unutmamalıyıq. Eyni zamanda əksər almanın qabığı soyularaq istifadə edildiyindən məhsulun tərkibindəki demir, eləcə de oroda olan vitaminiñin de nezərə çarpan itkisine imkan yaradır, nəticədə özümüzü belə əhəmiyyətli əmillerden məhrum etmiş olurq. Xörək bişənə zaman onun tərkibinə olverişli demir mənbəyi hesab olunan məhsullarla birlikdə demirin inqibitorlarına malik məhsulların qatılması da nezərə çarpan demir itkisinin sebəblərindəndir.

Xörəklərin texnoloji emalına düzgün emal edilməməsini tekə mikronutrient çatışmazlıqlarının sebəbi hesab etməlyik. Emal texnologiyasının gözənlənməsi nəticəsində emalda gelen frutir yağıları, yağ turşularının peroksidasıya məhsulları, xolesterin, konserogen modeller və s. erek-damar sistemi və qara clyer xəstəlikləri, arterial hipertoniya, bed xassəli şışlar və digər patologiyaların əsas sebəblərindən sayılır.

Deməli insanların sağlamlığı, gürmərləyi, mütanəsib bedən quruluşuna malikliyi və gözəlliyinin qorunmasında tacrübəli, savadlı kulinarlann da payı vardır.

I.R. Əhmədov,
Azerbaijan Tibb Universiteti,
Qidalanma və kommunal gigiyena kafedrası

Muğanın balıq yeməklərinə dair



XIX-XX. əsrin evvələlərində Araz və Kürətrafi kəndlərde, xüsusilə Salyanda balıq yeməklərinin geniş yayılması, tedqiq olunan dövrde Muğanda balıq ovunun ehəlinin yardımcı məşğulliyət növlərindən olması ilə əlaqədardır. XVIII. əsrin sonlarında Salyanda olmuş Fon Bibersteyn öz qeydlerində erazidə meskunlaşan yerli ehəlinin balıqdan müxtəlif yemeklər hazırlamaqla yanaşı, ondan yüksək manfiət eldə etdikləri haqqında yazımışdır. Burada ovlanan balıqla tekce yerli ehəli deyil, hem de qonşu əyalətlər təchiz olunurdu. O cümlədən Tiflis şəhərini tezə balıqla esən Salyan və etraf erazideki bir neçə vətəngələr təchiz edirdi. Buna səbəb erazidə Kür çayı daşlıqdan sonra iri vətəngələrdə ilde minlərlə pud balıq və bir milyon pudden çox müxtəlif növ axçalı balığın tutulması şəraflı yaradırdı. Bu faktlar bir daha göstərir ki, balıqlıq muğanlıların məşətinde esaslı yer tutmaqla yanaşı, kulinariya mədəniyyətinə da esaslı təsir göstərmmiş və burada balıq, balıq məhsulları (balıq yağı, kürü və s.) geniş yayılmışdır. Tedqiq edilen bölgədə balıqdan esas etibarilə tezə halda, qismən de duzlanmış, qurudulmuş və qaxac halda istifadə etmişlər. Etnoqrafik sefer zamanı muğanlılar arasında balığın duzlanması, qurudulması və qaxac edilməsinin bir sıra sade üsulları qeydə alınmışdır. Balığı duzlamaq üçün onu duzla qarışdırıb cerge ilə üst-üstə küp və ya bardaşa yığırırlar. Her ce-

rgenin üzərində alava duz sapılırdı. Hem de vaxt getdikcə tedricən duzun miqdarı artırılırdı. Xırda balıqlar duzlu məhsula qoyulurdu. Balıq serin yerde yaxşı qaldığına görə çox vaxt saxsı və taxta çatıklärəndə istifadə olunurdu.

Çapaq, siyənek, şahməyi, çəkli, ziyad, külme və s. axçalı balıqları hise vermə yolu ilə qurudurdular. Salyanda iri axçalı balıqların başını yararaq, daxili orqanlarını çıxarı, bel hissəsini kesib duzlayaraq qurudurdular. Xırda balıqları (külme, siyənek, şahməyi və s.) eyni zamanda iri balıqları da evvelce suda yuyur, texminən bir həftə duzlaqda saxlayır, sonra isə suda yaxalayıb kermə, kulaş, yonqar ağacının tüstüsündə, balıqların gözündən, ağızından, qələməsindən mile və ipə düzəmkə hissə verirdilər. Yerli ehəli qurudılmış balığa "nigar" deyir.

Bezen duzlanmış tezə balığı qaxac etmek üçün açıq sahədə ağaçdan fəlvar qurudulurdu. Bunun üçün 2 m. hündürlüyündə 4 edəd ağac direyi düzbucaqlı formada basdırılır, üzərinə bir-birindən 20-30 sm aralı nazik şüvülləre düzüb berkidiirlər. Balıqlar həmin şüvüllerden asılırlı. Balıq esasən payız aylarında qaxac edilirdi. Əks təqdirdə isti havada balığın eti vaxtından tez qaxacaşdırıldığından acı və dədəsiz olur, "qaxacaşma müddəti iki həftə çəkildi". Qızıl-balıqdan hazırlamış qaxaca muğanlılar "cirm" deyirdilər. Qaxac edilmiş balığın etinin yağlı olması sadəcə olaraq

onun çörekle yeyilmesi ile neticələnirdi. Qaxac edilmiş balıq adəten qış azaqası rolunu oynayır. Qeyd edək ki, soyuq yemeklər kimi xarakterize edilən balıq kürüsünün emalında da yerli əhalinin geniş səhər qazanmışdır. I.N.Berezin "Boje promisi"da olarkən burada təcrübəli kürü istehsalçılarına təcəccüb etdiyini yazmışdır. Kürünü başlıca olaraq ağ balıq, kür kelemosu, uzunburun, nəra və s. cılızlı balıqlardan alırlar. Bunun üçün balığın qarnını yanır kürü yerləşen "yastığı" çıxarırlar. Sonra kürü dənələrini yastığın parçasından ayır, paslanmamış qablaşra yığır yuyurdular. Kürünü ağ tənzifdən tikilmiş və düzläğə salınır düzənmiş ensiz və uzunsov kiseye yiğirdilər. Duzluğunu və suyu aləndikdən sonra dənəvar halına salır, dairevi dilimləyərək yeyildilər. Adəten nəra kürüsü qılımetinə və dadına görə həmşə üstün olmuşdur.

Muğanın lokal-spesifik balıq yemekləri arasında balıq supu, kababi, dolması, müalicəni, buğlaması, lambıcı və s. vardır. Bütün bu yemeklərin çeşidi müxtəlif olmaqla yanaşı, milli mətbəximizdə özünenəksus yer tutur. Yüzilliklər boyu formalasmış texnoloji principlərin yemeklərin keyfiyyətinə böyük təsirinə baxmayaraq bu məsələdə yerli əhalinin mətbəx yaradıcılığını da nazara almaq lazımdır. Burada yerli əhalinin milli mətbəximizdən formalasmasında əsas rol oynaması ilə yanaşı gərme əhalinin de rolunu dañmaq olmaz. Mesələn, balıq supunun hazırlanmasını bəzi yaşı informatorlar rusların bu əraziləye köçməsə bağlayırlar. Yeməyi əsasən şıf baliğindan bıslitler. Onu bıslatken soğanı yağda fərtatla qovurudan sonra axçaların içində doğranmış balığı kartofla birlikdə suyun içine ataraq bıslitler. Burada da adı sup bıslitkən istifadə olunan adıyyatlar işlənir. Belə yemək növü hələ qədim zamanlardan yerli əhalinin qida heyatında müümən rol oynamışdır. Tezə tutulmuş balığı dəniz suyunda bıslitler.

Balıq kababını hazırlamaq üçün balığı temizləyir, 20-30 sm həcmində doğrayaraq düzlayır, istifat, soğan vurub, şıf toxub, tendirdə köz üzərində qazdırırlar.

Balıq dolması adəten düzü balıqları bıslitler. Duzənmiş balığın içine nəri, xar tutu, içənçi, adıvəsi (dərcən, istifat, sənkok) qovuraraq dolururlar. Daha sonra balığın qarnını tikerek (bu adəten axçaların balıqlarına addır) onu parça üzərində düzəlmüş encir və ya tenek yarpağına bükərək qazanın içinde yarıya qeder su olan boşqabın üzərinə qovaraq onu buxarıla bıslitir. Onun yanında süfrəye üzüm, yemiş, qarpız, soyutma-kartof, ayran, ovduz da verirdilər. Belə balıq dolması və müalicəni plovla da istahla yeyirdi.

Balıq müalicəməni ise adəten şıf baliğindan bıslitler. Bu zaman onun qarnına doldurulan kişmiş, qoz lepeş, alıxarla, encir qurusu, nane və s. əlavə edərək (adəten axçaların balığı nəzərdə tutulur) düzəlmüş encir və ya tenek yarpağına bükəndən sonra tendirdə, közün üstündə öz buxarı ilə bıslitirlər.

Balıq buğlamasını əsasən çəki baliğindan hazırlayırlar. Bunun üçün balığı temizləyib yuyur, tikələrə doğrayıb düzlayır, doğranmış soğanla qarışdırır qaba düzürlər. Onun üstüne göyərti, yağı, suyuna bir az sırxı, kartof ataraq vəm-

la bıslitler. Qabın qapağı kip ortuldüyündən balıq öz buğunda bıslitləndən bu xörək buğlama adlanır.

Lambıcı əsasən nəra cinsi balıqlardan hazırlayırlar. Bunun üçün yuyulub, düzənmiş, istifat vurulmuş balıq tikələrini tavada nazik doğranmış soğan düzümünün üstüne göyərti vurmaqla düzürlər. Bir qat göyərti, turşu, pomidor, bir qat balıq olmaqla bir neçə lay üst-üstə yiğaraq su töküb yağı atıb bıslitirlər.

Basdırma balıq yeməyi əsasən axçalı balıqların temizlənilər düzənərəq axçalı haldə tendirdə, közün altında bıslit.

Plovu deməq qoyarkən bigilimiş qızıl balığı onun altına qovurulmaqla yaranan yemək növü de-yerli əhalinin xarakteridir. Bezen əhalinin qızıl balıq olmayıanda onun funkisiyini şahmayaşlı balığı vəsteslə edirdilər.

XIX-XX əsrin evvəllərində rusların əhalinin (malagan, subbotnik, duxabor və s.) Muğanda məskunlaşması burada bir sırə yeniyən kulinariya enənlərinin yaranmasına sebəb olması ilə yanaşı, yerli yemeklərin de texnoloji cəhətdən zenginləşməsinə şərait yaratdı. Ruslar yerli əhalidən buğda



unundan müxtəlif xəmir xərakətləri, qənnadi memülatləri bıslitlər, eyni zamanda şor dolma balığının yanında süfrəyə qoyulan qatıq, ayran, unnuçadan dovgə bıslitlər, ovduz hazırlığı oyənmişdir. Onlar toy, ziyanet məclislərində yerli mətbəxdən menimsədikləri dolma, buğlama, küffə-bozbəş, çıqtma, lulekabab, basdırma, kete və s. verirdilər.

Bələliklə, bölgənin enənəvi balıq yemekləri yerli əhalinin milli mətbəx servetinə çevrilərək özünün spesifik xüsusiyyəti ni yüzilliklər boyu qoruyub saxlayaraq bu gün de öz xəmiyyatını itirməmişdir.

Pirəba Əyyub oğlu İsmayılovdə, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aspiranti Ədəbiyyat:

Valliyev T.T. "İmparializm dövründə Azərbaycanın sənayesi və proletariati". Bakı, 1987, səh. 140.

Berezin İ. "Putyeshestvie po Dagestanu i Zakavkazью". Kazan, 1849, c.296.

Məmmədov H. "Muğanın maddi mədəniyyəti". Bakı, 2001, səh. 103.



НУМЕРОЛОГИЧЕСКАЯ КУХНЯ

Есть версии, что Господь дал нам познавать Мир с помощью констант геометрических фигур цифрового звукового и цветового ряда.

На основе этого созданы различные формы предсказаний с известной долей вероятности, описывающие предстоящие события.

Все эти виды изотерических знаний находят отражение в материальном мире, в частности с их помощью дают советы по питанию. Одной из форм предсказания являются нумерологические предсказания и связанные с этим способом питания. Отметим, что с этим видом предсказаний эзотерикой чисел - занимался известный математик, эзотерик, селекционер капусты Пифагор.

Для того, чтобы найти число своего имени, нужно написать имя, отчество и фамилию полностью, после этого заменить буквы соответствующими цифрами и сложить эти цифры до тех пор пока не получится обозначенное число от 1 до 9. После этого необходимо найти число рождения. Для этого надо писать день, месяц и год рождения. К примеру, 14.03.1958 и сложить все цифры до получения обозначенного числа. В нашем примере мы получим

1	2	3	4	5	6	7	8	9
а	б	в	г	д	е	ж	з	и
к	л	м	н	о	п	р	с	т
у	ф	х	ц	ч	ш	щ	ъ	ы
ь	ю	я	□					й

$1+4+0+3+1+9+5+8=31=3+1=4$. К этому добавляем число имени и складываем опять до однозначного числа. Соответствие цифр и букв имени можно найти в таблице:

Итак, число Вашей личности единица, что означает "Солнце".

В "солнечных" продуктах содержится алхимическое золото, которое нам помогает зарядиться солнечной энергией.

В "солнечное" меню входят все овощи и фрукты желтого и оранжевого цветов - апельсины, мандарины, лимоны, морковь, абрикосы, персики, желтые яблоки и груши, кукуруза, грейпфруты, желтые сорта манго, бананы, желтая слива, желтая черешня, тыква.

Этот список дополняют семечки подсолнечника и миндальные орехи, топленое сливочное, нерафинированное подсолнечное и кукурузное масло, кукурузная крупа, трава и цветки ромашки, зверобоя, корень аира, имбирь, шафран, мускатный орех, лавровый лист, гвоздика, сарыкок, мед.

Все это можно употреблять в сыром виде и вы зарядитесь солнечной энергией единицы по полной программе. Из фруктов и овощей можно делать чистые или смешанные соки, готовить салаты. Например, салат из тертой тыквы и моркови. Кукурузу и тыкву можно употреблять в вареном виде. Это может быть тыквенная и кукурузная каша, тыква, запеченная ломтиками со сметаной, тыквенная запеканка или тыквенный пирог. Тыкву для этих блюд нарезают тонкими пластинками или мелкими кубиками. Кукурузу лучше употреблять в початках.

Только в натуральном виде эти продукты сохраняют вибрацию единицы и Солнца.

Особенно "солнечные" продукты хороши при ослабленном организме. Составьте для напряженных дней "солнечную" диету, куда войдут только перечисленные продукты. Каждое обычное утро начинайте с соков и салатов из ваших фруктов и овощей, а заканчивайте день ложкой меда.

Если ваше личное число "2", то "Двойка" и "Луна" предоставили вам фрукты и овощи белого цвета и некоторые цветные продукты: разнообразные сорта капусты, которую можно употреблять в сыром, вареном, тушеном, печеном и соленом виде или в салатах, обильно поливая рапсовым или льняным маслом, которое для вас просто незаменимо. Сок свежей белокачанной капусты и огуречный сок помогут при болезнях желудка и пищеварительного тракта, которыми так часто страдают "лунарии". По полстакана утром натощак капустно-огуречного сока - и вам не страшны никакие воспаления, язвы, камни, дуодениты и пр.

Капуста брокколи великолепна и служит мощной витаминной подпиткой. Репу можно натирать в салат вместе с капустой, а можно туширить в молоке. Не забудьте про печенный картофель, сырную редьку и редиску, цикорий и дыню.

Из фруктов вам больше всего подойдут белые яблоки, кокосы, ананасы, белый виноград, белый инжир.

Слегка подсущенное на сковороде льняное семя хорошо в виде приправы к салатам, супам, а также в качестве панировки. Наилучшая трава для вас - подорожник.

Добавьте ко всему этому немного сырчужных сыров, молочный кисель, сыворотку и свежий творог, гатыг, айран.

Если ваше число "3", то вам покровительствует "Марс", подойдут овощи и фрукты красного, бордового и малинового цветов, а также острые приправы.

Энергию Марса поддерживают гранаты, красный виноград, клубника, земляника, калина, рябина, инжир, красные яблоки, зириндж, сумах.

Из овощей предпочтительны свекла, лук-порей, лук, чеснок, перец всех сортов, хрен, ревень.

Масло для приправы лучше рапсовое или оливковое нерафинированное первого отжима.

Если ваше число "3" основная трава для вас как "марсианина" - крапива. Можно есть ее, растерев с солью. Она хороша в любом виде. Свежую промытую кипятком крапиву обязательно кладите в салат. Крапива может стать одним из ингредиентов супа. А зимой отвар крапивы и полыни вполне может заменить чай. Можно готовить суйуг или кату (гутаб) из крапивы.

Когда вы ощущаете упадок, то лучше крапивного отвара или крапивного сока ничто не поддержит ваш организм. Силу вам придаст и гранатовый, калиновый или свекольный сок.

Обязательно нужно употреблять в пищу чеснок, лук, кress-салат, а в качестве приправ - горчицу, хрен, имбирь, горечавку.

Зимой в период активизации вирусных заболеваний будут полезны перцовая, чесночная, калиновая и имбирная настойки. Но не более 25 граммов в день. В противном случае это может плохо повлиять на сердечно-сосудистую систему.

Если ваше число "4", а планета "Меркурий", то вам нужны все виды орехов, правда, они должны быть не сырьими и не жареными, а слегка подсущенными. Сладкие орешки предпочтительнее соленых, но лучше есть их в натуральном виде.

Полезны также салаты из моркови, пастернака, морской капусты, заправленные петрушкой, укропом, кинзой, мятой, тархуном.

"Меркурианцам" совершенно необходимы зерна, семечки и хлеб. Но нужно есть зерновой хлеб, овсяные лепешки, хлеб из разных хлопьев и зерен с добавлением тмина и семечек.

Если нет такого хлеба, то носите с собой на всякий случай простые галеты из отрубей.

К вашей пище относятся сырье перепелиные яйца, овсяная каша из цельной крупы,

оливки. Грибы можно употреблять в любом виде.

Для вас необходимы пророщенные зерна.

Для нормализации нервной системы надо употреблять отвары мяты, тмина, тархуна или мороженой морской капусты.

Если ваше личное число "5", а планета "Юпитер", то среди фруктов и овощей в первую очередь нужно выбрать те, которые имеют малиновый, сиреневый, фиолетовый и черный цвета.

"Юпитерианцам" нужно сытная многообразная трапеза. В первую очередь это ягоды, которые стоит употреблять в начале еды или за некоторое время до основной трапезы: ежевика, смородина, черника, малина, черный виноград, черный инжир, вишня, барбарис, красные сорта сладкого крыжовника, голубика, чернослив (сушеный и свежий), красные грейпфруты.

Из овощей очень полезны баклажаны. Их надо есть в большом количестве и в любом виде: маринованные, соленые, жареные, тушеные, сушеные (их кладут в супы).

Вторым основным овощем "юпитерианцев" является свекла, лучше Гедабекская. Попробуйте ее в сыром виде. Сырая свекла хорошо в салатах, а свекольный сок незаменим для энергетической подпитки, полезна и в вареном, тушеном, маринованном виде.

Черные оливки должны быть на вашем столе круглый год, так же, как свекла и баклажаны.

Спаржа может заменить на вашем столе картофель. Ее можно есть в маринованном виде со специями, в вареном виде - в супе, в салате, в гарнире, в жареном виде особенно хорошо дикая спаржа (гуланчар).

Черную и фиолетовую фасоль попробуйте приготовить с фиолетовым луком. Сперва немного проварите ее или хорошенко размочите, а потом выложите на сковороду с нарезанным толстыми кольцами фиолетовым луком. Тушить ее надо под крышкой на оливковом масле с добавлением воды не менее получаса. Заправлять это блюдо лучше всего мускатным орехом, миндалем, любыми другими орехами, барбарисом, грибной травой.

Для энергетических подпиток лучше всего использовать сок черной смородины, сок черники, сок красного винограда, сухое красное виноградное вино. Лучше, если вы эти соки будете употреблять без сахара. Кстати, о сахаре. Вам больше подходит коричневый сахар (памела).

Чернику, ежевику, голубику, черную смородину можно приготовить в собственном соку или в виде варенья или протертые с сахаром, но если есть возможность, то заморозьте их методом быстрой заморозки.

(Продолжение следует)

А.Амиррасланова
Л.Шафиева

Novruz məecunları

Həddindən dadlı, lezzətli ve canaxeyirli bir şey yedikdə, adəten, "bu yemek deyil, eşi məscundu, məecun" deyirik. "Məecun" nə deməkdir? Dillimizin izahlı tüğətlənde oxuyuruq: "Məecun-xalq təbabətlənde xəste və zəfər adamlara verilən xüsusi hazırlanmış xəmirvari yemək növüdür".

Uzun süren sert qış fəsli zamanı insanlar fezə ter meyvələr yemek imkanından məhrum olub qeyri-qənaətbəxş qidalandıqlarına görə, onların orqanizmləri lazımi maddələr almır və neticedə, bedənin qoruyucu gücə aşağı düşərek, bir qayda olaraq heçə enir, insanlar fez-tez xəstələnib sağlamlıqlarını itirir və yaz fəslini, demək olar ki, artıq taqetdən düşüb üzülmüş, həddindən artıq zəltmiş halda qarşılayırlar. Xəstəliklərə qarşı müqaviməti artırmaq, sağlamlıqlarını yay günlerine qədər qoruyub saxlamaqdan otrū ulu babalarımız Novruz bayramı ərefəsindəki 90 gün müddətindəki bir para bayram və llaçır çəşənbələrində, bir adət-enəne olaraq, hem müştərek şəkildə, hem də bir ilə çərçivəsində qidalı, cana xeyir verən, bedənə güc-qüvvət, istilik getirib onu möhkəmədən xüsusi "məecun yeməkləri" hazırlayırlar və onları ilk novbedə xəste usaq, qoca və zahilərə, yerde qalanını ise başqa ilə üzvlərinə yedirdirdilər.

Mütəxəssislerin ümumiyyətinə görə, Novruz ərefəsində qeyd edilən bayramlar zamanı məecun hazırlamaq enənesi hələ bizim günlerde belə Şumer dövrü Orta Asiyadan Yaxın Şərqi keçmişdir. Bu enəneni Orta Asiyada məskunlaşmış bütün türk xalqlarının məşət və bayramlarında yaşaması buna gözəl deləletdir. Tufailim, qazax türkərinin son illərə qədər "Novruz Köçə" yenil il mərasimi zamanı her evdə iki çənələrdə quru et tikəleri, buğda yarması, az məqdərda dəri, düyü, noxud, qarğıdalı və s. bitki dənələri və quru pendirdən hazırlanmış çox lezzətli bir bayram bismişinə "Novruzköçə", yəni Novruz xəsili deyilər.

Qırğız türkəri isə buna oxsar məecuna "nooruzköçə" adı vermişdir. Onların xəsili, əslində dan yaxud buğda yarmasından bismişmiş bir növ dudu şorbadır. "Auzköçə" deyilən başqa bir xərək isə bir az duz qatılmış qovut qarşığının ye-

ni doğmuş inek südündə qaynadılması ilə atılır. Eyni zamanda Novruz günü Xərazm və Səməraqənddə "novruzquce" və ya sadəcə "quce" Adı daşıyan bir bışmiş ayri-ayri evlərde hazırlanaraq məscidləre aparılır və burada nezir niyaz təki camoata paylanır. Siyəq aşısı və bəzəm hədiyi xatırladan həmin "quce" yeddi cür "hübubat" (yəni denli-paxla-li bitki) - hindistan dansı, buğda, arpa, dəri, düyü, lobiya və maşın qarşığından bisillir.

Əsline qalaraq, burlara oxsar un və dənələrdən hazırlanan bəsif məecunlar xalq arasında "xaşıl", "horre", "hədik" və "umac" adları altında tanınır, onlara Çıraqan bayramından başlayaraq, adəten qışın Böyük və Kiçik Çilələri və Boz Çiləleyə qədər an şaxtalı çağlarında bisirilən adı yemək kimi baxılmışdır. Diqqət yetirsek,

bu bışmişlərde, bir qayda olaraq şeker-sərbət və adviyyat esla işlənmiş, sən demə onlar vaxtılı köçəri hayat sürmüş türk xalqları üçün dəha səciyyəvi sayılan xüsusi yemeklərdir.

Əslində bu xalqlar Yaxın Şərqi yeridikcə buradakı bir sra yerli adət-enənelərlə tanış olduğda bu bışmişlər artıq şeker və adviyyat qatmağa başlamışlar. Nezəre almalıyı ki, bizim günler istifadə etdiyimiz şeker çugundurundan alınan qənd, əslində XVIII yüzünün keşfi dir. Ondan önceki zamanlarda ulu babalarımız şeker qamışı - "neyşəkerden" alınan mehsulları yanısı, əsas etibarilə bedənə istilik getirən saf arı balı, hamçının üzüm, encir, xurma, tut və bu

kimi şirin meyvalardan alınmış şərbət, rıçal və doşablardan istifadə etmişlər. Neyşəkerin vəteri canub-şərqi Asiya olsa da, ondan alınan şeker Yaxın Şərqi yalnız V yüzində gelib çıxmışdır. Burada meyve şirələri və həmin şəkerin qarşığından alınmış, bezen şəttaf, bəzezen isə bozumtul, çehräyi və ya sarı rəngli kristallara "nabat" demişlər. Ağ sapı düzülmüş buza benzer bu şəker parçaları əski zamanlardan beri xala arasında bir adət olaraq bayram mərasimi və toy-nışan şimliyyəti tek işlənməkdədirler.

Bellidir ki, Orta Asiya-Turkistanın ayrı-ayrı yerlərində Novruz bayramı üçün müştərek tərzde göyerdilmiş buğda şirəsində özünməksus bir helim bisillir ki, əyni-ayn yerlərde ona "sumalek", "sumaleq" və "semənəağ" deyilir. Yurdumuz-



da esas etibarla Novruz ağızı qış bayramları ve ya "semeni mayası" (ona sehven "halva" da deyilir) adlanır. Belki ki, ona un, doşab ve edviyyat, istiot qatıb yoğunluğundan sonra sadə bıslımekle ve ardından ona qoz lepezi elave etmekle "sühan halvası" hazırlanırlar.

Bu halva ile yanaşı el-oba içinde "şekerpara halva" deyilen diğer bir meecun da bıslırkı, burada buğda ununu aramla qızartmaqla üzerine şerbet yaxud doşab töke-rek qatlaşana qeder qarışdırılır. Uluecdadımızın düşünüşüne göre, her iki halva bedene güç-qüvvet getirir, insanı kökeldir, sinir sistemi ve cinsî fealiyyet için xeyli faydalıdır. Adet üzre, qış günleri encir doşabı ile un karışından bıslırlerek yalnız qurudulduğundan sonra yeyilen "Zincilferac" de hemin qabilden olan şirin meecunlardan biridir.

Halvanın diğer növü sayılı ibtidası çok eski zamanlarda bağlı olan "quymaq" xemir xoreyi yurdumuzda uzun müddet xeste ve taqetsizlere verilen bir meecun təki tanınmış, son zamanlar ne sebebdense yalnız doğum zamanı ve ondan sonrası dövrde zahira yedilten xüsusi bir yemek kimi gösterilir. Deyilənə görə, bu meecunu yeyen zahı qadın san demə hem ruhen, hem de cismen təmin olunurdu. O, qısa bir müddetdə, en çoxu on günden sonra ya-tağandan qatıb işne-güçüne qayıdır. Quymaqı çalmaqdən ötrü unu klçik odda yağda qızardır, sonra qarışdıraraq ona arabır su tökür, zeferan, sattök, duz elave edərək üzərinə yağ damalarını çıxaraq qeder bıslır, ardından üstüne bal yaxud şerbet (bizim günler şeker meti) töküb yeyirler.

Sen demə, bu meecunun yalnız duzla bıslılen bir başqa növüne - "eseday" demişler. Dünya görmüş nənələrimizin söylediyine görə, ötənlərdə mamaça ve iki ağbirçək qadın tərefindən çalınan quymaq həkmən müvafiq bir ayınla müşayiət olunmalıdır. Belki ki, hamı (qaydaya görə, sərtlik yeyenlərin sayı tek olmalıdır) süfre başına eyleşdikdə ağbirçəklər iki yandan quymaqla dolu tavadan yapışdır üç dəfə onu süfre yaxud qayub qaldıraraq: "deye-deye gelib, güle-güle gedin" - demişler. Süfre başındakalar quymaqı yedikdən sonra el çalıb ucadan gülüşmürüler.

Bu sade təkbili meecunların xalqımızın bütün təbəqeleri arasında hazırlanması, söz yox ki, ekşir allətin maddi imkanı çerçivəsində olmuşdur. Orta çağlarda dövlət sarayları ve vezife sahiblərinin evlerinde süfre yaxud şerbetin hazırlanması təkbili meecunlar yalnız varlı allətlərə mənsub olmuşdur.

Əski yazılarından meelum olur ki, vaxtılı Osmanlı sultənin ali sarayında hüsula getirilen "mesir" adlı bir xemirvari Novruz meecunu vaxtılı hedəsiz şöhrət qazanmış. Hemin "mesir", necə deyərlər padzahr meqsədli hazırlanmış bir meecun kimi qeyd edilir. İş burasındadır ki, bir zamanlar ayrı-ayrı tacıdlar zəherlənməmədən ötrü özəti üçün təkbili her vasitə ilə mexfi saxlanılan xüsusi meecunlar hazırlanmışdır. Hələ 5000 il bundan evvel belli olub təkbili 54 maddədən ibaret "mesir" meecunu sen demə fironlar dövrü Misisde ilin müəyyən vaxtı (ola bilsin İlbaşında-Yazkünəni bayram etrafında), mebeddilərin birində tacıdar üçün tərtiblənmiş bir meecun novudur. Araştırmalara görə, mesir hazırlanmaq enənesi orta çağlardan bizim yuzlə kimi Yaxın Şərqi saraylarında özüne maksus bir yer tutmuşdur.

Tarixi yazıların təsdiqinə görə vaxtılı İlbaşında-Novruz münasibətli Səfəvilər dövləti ve Osmanlı sultəneti saraylarında - "Novruz" yaxud "Novruz" deyilen mürəkkəb təkbili bir meecunun hazırlanması üçün saray xəzinesində külli miqdarda vasitə cəmlmişdir. Hemin Novruzının təkbili-

ne geldikdə, mütexəssisler odətan Səfəvilər sarayındaki Novruz bayramı ziyafətləri süfrəsi üçün vacib sayılan "yed-disin" xonçasının tərkibinə istinad edirler. Əsilə qalara, onun tərkibi bu xonçanın tərkibi ilə heç bir əlaqəsi yoxdur.

Xoşbəxtlikdən bu yaxnlarda tedajiqatçılar ortaçaq saraylarında hüsula getirilen novruzlu meecunun tərkibini aşkar etmişlər. Hemin aşkarlamaya görə bu "Novruz"ının tərkibi sen demə aşağıdakı maddələrdən ibaret olmuşdur: 200 oqqə (texm. 256 qr.) ağ şekerə 200 qə (2.566 qr.) gü-ləb, 250 dirhem (780 qr.) dərin qəbiyi qatır ve ele hemin miqdarda qırmızı ve çiçək qurusu, 80 dirhem (250 qr.) sabu-notu, 50 dirhem (156 qr.) mixek, həresindən 30 dirhem (texm. 100 qr.) keşniş toxumu, xərda hind qozu ve vanil tozu, 25 dirhem (80 qr.) sunbüll-hindi, 15 dirhem (50 qr.) havlican kökü elave edir, ele o, qeder de hil, şirnbadam yağı, sonra yene həresindən 10 dirhem (30 qr.) melekotu ve zencefil tozu, 8 dirhem (25 qr.) öd ağacı (aloe), 3 dirhem (9 qr.) enber, 2 dirhem (6 qr.) müşk və üstəgəl hələlik miqdardan belil olmayan - qırmızı biber, qara istiot, cire, zire, saqqız, zeferan, xardal toxumu, bilyan kökü, raz yana, revend kökü, lunu duzu, portaqal qəbiyi, qara çörəkotu və s.

Gorduyumuz kimi, təkbili bezen 40-50 maddenin qanşından ibaret novruzının hazırlanması təbii ki, burada İslədilən edviyyatın hansı miqdarda, ne vaxt istifadə edilməsi, xüsusi məhərət, uzun təcrübə, ince həssasiq təlib edilir. Yazılana görə, bu meecunu bayramdan bir gün evvel saray hakim başlarının ciddi nezareti altında yoğunraq ayrı-ayrı vezife sahiblərinə qızıl, gümüş və ya bürüllər masqura və camlara doldurulub, üzərinə qızıl tozu və qırmızı rəngli xüsusi "Novruz şəkeri" sepilirdi. Onları xüsusi sinilərə düzərək qıymətli zərbələr parçalara bükür və elvan lent və tülərlə bezədikdən sonra, üstüne mahir xəttatların qızılı mürəkkəbə yazdıqları "tərkibname" lər asaraq xonçalarda saraydan ayrı-ayrı evlərə göndərmişlər. Keçmiş zamanın insanları inanmışlar ki, sinirləri sakitləşdirən, yorğunluğu götürən bu lezzətlili novruziyəden seher erken, ac qarına yəsen, şəfa tapa bilərən. Meecunlar insana sakitlik, dincilik təlqin etmək yanaşı, tərkibində olan edviyyatın təsirindən qızıldırıcı xüsusiyyətlərə malik olmuşdur.

Pastila halında novruzlu paylamlarıq adət-enənesi uzun müddət öz ehəmiyyətini itirməmiş, bayram günləri ister Osmanlı saltanəti, ister Səfəvilər dövlətində təkbili vur-tuf bir neçə maddədən ibaret olub, elvan kağızlarına bükülmüş mehəlli novruziyələrini məscid minarələri bağından aşağıda hamamlar yerləşirdi. Orada, bir qayda olaraq bimərxana, xanegah və toplanmış camcaatın üzərinə atrıdalar. Onları alıb yeyen usaq, ellilər xəstələr arxayınlardı ki, bir il arzında əslə xəstəlik görməyib daha qüvvəli və davamlı olacaqdır.

Sonrakı dövrlər her il martın 21-də (köhnə təqvimle martın 9-da) yerli hakim və vərəşəsərlərin ailə üzvlərinin ayrıldığı vasitə hesabına hazırlanmış Novruz meecunları da müxtəlif adalar altında, yəne de minare və damlardan xalqa paylaşırdı. Bununla yanaşı, hemin zamanlar artıq əcəzaxanalar da camata, sen demə təkbili əski meecunları xatırladan bir "qüvvət meecunu" da satılmış. Lakin təsəffüflər olsun ki, son yüz illər Novruz bayramı üçün "meecun hüsula getirmek" adət-enənesi tamam unudularaq bayram tədbirindən birdefəlik götürülmüşdür.

Elçin Müstər Eksan

QUBANIN TOY MƏTBƏXİ



Quba toylarının özüne məxsus minilliklərdən keçib gelmiş gözəl adət-ənənələri vardır. Allə qurulması elçilikdən başlayır. Elçilliye əvvəl-əvvəl adətə görə özleri ilə şirni aparırlar (Adeten şokolad). Nə niyyətli gəldiklərini qız tərafın qadınlarına bildirir, bir neçə gündən sonra kişilərin (ağsaqqalların) gedəcəyi vaxtı dəqiqləşdirirler. Əger qız evinin razılığı yoxdursa getitilmiş şirni geri göndərilir. Əger qız evində razılıq varsa, oğlanın özü, ailesi haqqında məlumat toplayırlar. Adətə görə Qubada qızın kima verilməsinə məhdudiyyət qoyulmur. Bir neçə gündən sonra oğlan tərefindən ağsaqqallar qız evinə təşrif buyururlar (Qubada buna "həndi" deyirlər). Hə alındıqdan sonra qız evi süfreyə şirinçay verir. Bezi kəndlərdə (Gümüz, Küpcəl, Vladimirovka və s.) süfreyə bal qoyulur. Oğlan evi barmaqlarının ucunu bala batırıb bali dadırlar. Razılıq alındıqdan sonra nişan taxma haqqında danışqlar aparılır. Nişan günü təyin olunur. Bezi kəndlərdə elçilikdən qayidian oğlan evinin çantasına tendir çörəyi qoyulur. Bu lə Azerbaycan xalqının çörəye olan böyük hörmətindən irəl gelir və qızın gedəcəyi oğlan evinin ruzili, bereketli, çörəklə olması niyyət olunur. Oğlan evindən gelen şirni lə qız evinin qohum-qonşusuna, tanışa-bilişinə paylanılaraq, hamını xeyir ləşdən agah edirlər. Qız ve oğlan evi toy mərasimini hazırlığa başlayır. Həndi lə nişan arasında müddətdə oğlanla qız deyikli deyirlər. Adətə görə kənd carnaati qız evinin nişanda süfreyə nə verəcəyi ilə maraqlanırlar. Bu səbəbdən qız evi nişan süfrəsini ecazkar etməye çalışır. Süfreyə aş (kişmişli-şabalıdı), kabab (lülə, tika, toyuq), müxtəlif məzələr, buğlama, salatlar, dolma (yarpaq, kelem, badımcان-pomidor-biber) qoyulur. Şirniyyat süfresi ümumi süfrədən ayrı olur və bura şəkerbura, şorqoğal (Quba kəndlərində buna şora deyir-lə), tıxma, paxlavalar, bükme qoyulur. Bundan başqa şirniyyat süfresinə Qubanın füsunkar meyvəleri qoyulur. Qadınlar üçün ayrı, kişilər üçün ayrıca məclis qurulur. Hal-hazırda kişilərin məclisine süfreyə spirli içki (tut

arağı) qoyulur. Nişandan sonra toy məslehetinə qız evinə gelirlər. Toyun vaxtı təyin edilir. Bezi rayonlarda qız toyu ayrı, oğlan toyu ayrı olur. Keçmişdə toy bir həftə olurdu. Toya pəhlevanlar, at sürenlər, təlxəkələr, kəndirbazlar dəvət olunardı. Hal-hazırda bu ənənələrdən istifadə edilmir.

Qonaqları toyaya sərpayı çağırır. Sərpayı evbəyev gəzərek toyaya çağırılanları toyun vaxtı ilə agah edir. Çağılan ailə xoş xəbərə görə sərpayı çantasına ya pul, ya da imkana uyğun (yumurta, şirni, çörək və s.-dan ibarət) pay qoyur. Qohum evi ise pul verir. Toydan 3 gün əvvəl oğlan evi xerc aparır. Bura daxildir: dana, erkək, qənd, yağı, çay, un, düyü - bir sözə toy üçün işledilen bütün ərzaq məhsulları və digər levazimatlar. Toyda tandır çörəyindən başqa sacda yuxa çörəyi de bışırılır. Toy günü seher mal kəsilsər. Toyaya xüsusi aşpazlar dəvət olunur. Toyda bozbaş, buğlama, dolma (yarpaq, kelem, mövsümə uyğun olaraq), kabab (qoyun, toyuq), lülə kabab, aş (kişmişli-şabalıdı). Gündüz saat 12.00-da qız evinə "paltar" aparılır. Şirniyyat xonçaları (konfet, nabat, şokolad, noğul), toyda geymək üçün, ayaqqabı xonçada qız evinə aparılır.

Toyda şax bezədir. Şax adlı ağacdən düzəldilir. Baş hissəsinə qızardılmış toyuq keçirilir. Şaxın üstü və digər hissələrinə mermeyvə, şirniyyat və s. bezədir. Şax öz rəngarəngliyi ilə seçilir və bayram əhval-ruhluyyəsi daşıyır. Şax tutan şəxs qohum evinə gedəndə hamidən önde şaxı fırlada-fırlada gedir. Axşama kimi qız evində toy çalınır. Qız toyunda da eynilə bozbaş, kabab, buğlama, dolma, aş bışırılır. Xınada şirniyyat süfresi hazırlanır. Bura daxildir (yuxa çörəyi, paxlava, şəkerbura, şorqoğal, tıxma, bükme, suxarı, üçgunc paxlava). Seheri günü oğlan toyu çalınır.

Qız evində oğlan üçün bəy xonçası tutulur. Bura oğlan üçün toyda geyməye kostyum, köynək, corab qoyulur. Bəy üçün kişmişli-şabalıdı beyası bışırılır.

Gündüz saat 12.00-da çalğıçılar gelir, qara zurna çalınaraq toyun xəbari verilir.

Saat 14.00-da bəy bezədir və gəlinin ardınca qız evi



ne gedirler. Qız atası qızın halallığını verir. Bundan sonra qız anası çağırılır. Qızınata süd pulu verib deyir ki, qızın halallığını ver. Ana qızının elini una vurub 3 dəfə divara vurur. Gelinin başına qırmızı duvaq ataraq getirlər. Qudalar (atalar) gelinin qolundan tutub düşürürler, arabaya mindirlərlər ve oğlan evinə gətirirlər.

Zifaf gecəsi üçün eşrəvəngiz gözəlliye malik bir süfrə açılır. Süfrəyə meyvə (alma, armud və mövsümlü meyvelər), çərez, qoz, fındıq, yerindigi ləpələr, kişmiş, dərçinli, qızılıqlı etli şerbet, bal, hər 2 evdən gelin-bey aşı və gelin aşı qoyulur. Şirniyyatlılardan - şəkerbura, şorqoqlu, paxlava, bükme, tixma, noğul, nabat, konfet, şokolad qoyulur.

Toyun seheri günü qızın qohumları aş, cürbecür məzələr, dolma hazırlayıb derheçli gedirler. Qaynana gelin üçün seher tezdən balla dərçinli quymaq bışır.

Bununla da zifaf süfəsi başa çatır.

Quba toylarında verilen elat xörəklerinin nüxşələrini siže təqdim edirik.

Nuş olsun!

AŞ (10 pay)

Düyü - 1 kq

Su - 6 l

Duz 50 qr

Yumurta - 2 ədəd

Yağ - 150 qr

Zəferan - 0,5 stekan (qaynar suda demə qoyulur)

Düyunun bışdırılması

Düyunu elave qatışqlardan temizləyib, duzlu suda 2-3 saat saxlayırlar. Mis qazanda su qaynadılır və duz qatılır. Su qaynayanda düyü elave olunur. Düyunun bışmeye az qalmış süzürler. İstlə qazanın dibinə yağ sürütlür, yumurta bir azca düyü ilə qarışdırılır və qazanın dibinə yayılır. Kefkirlə bısmil düyüden qazmağın üzərinə lay-lay tökerər, her layın üstüne zəferan şərisi sepilir (zəferan olmadığından sarıkökdən istifadə olunur). Qazanın ağını daşmali qapaqla örtürler və dame qoyurlar.

Qazanın hazırlanması

Yağ - 250 qr

Kişmiş - 1 stekan

Şabalıd - 250 qr

Qayısı - 1 stekan

Qoyun eti (sümüksüz) - 600 qr

Soğan - 600 qr

Duz, istiot, sankök zövqe görə götürülür

Qoyun eti tikilərə doğranılır yağıda qovrulur, azca su elave edilir və bışırılır. Soğan yarınlı halqa şeklinde doğranılır və mis tavada yağıda qızardılır. Kişmiş və qayısı ayrı-ayrı yağıda qovrulur, sonra qızardılmış soğanın üzərinə qatılır. Şabalıd çərtilir və suda bışırılır. Qabığı soyulduğandan sonra etle birlikdə soğanın üzərinə elave edilərək bir yerde hamisi qovrularaq hazır vəziyyətdə getirilir.

BOZBAŞ (7 pay)

Yağ - 200 qr

Mai eti (sümükkü) - 1,5 kq

Kartof 4 ədəd (xırda)

Baş soğan - 5 ədəd

Noxud - 1 stekan

Nane 2-3 yarpaq

Keşniş - yarım dəste

Şüyünd - yarım dəste

Sankök, duz, istiot - 1 çimldik

Tomat - 2 xörək qasığı

Ət yuyularaq qazana töküür, üzərinə 2 l su elave edilir. Ətin kefi tam yiğildiğindən sonra xörəye duz elave edilir. Noxud 1 gün evvelcəden suya qoyulur, sonra yuyulub ayrı qazanda duz qatılaraq bışırılır. Ət bişirdikdən sonra suyu başqa bir qaba götürür. Soğan xırda doğranıllaraq yağıda qızardılır, üzərinə doğranılmış kartof, et, noxud və tomat elave edilərək qovrulur. Tam qovrıldından sonra qazana ətin suyu töküür. Qazanın ağızı qapaqla örtülür. Bişidikdən sonra göyərtiller xırda doğranıllaraq xörəyin üzərinə sepilir.

BUĞLAMA (15 pay)

Sümüksüz yağılı et - 3 kq

Kartof - 1 kq

Soğan - 0,5 kq

Biber - 0,5 kq

Keşniş - 1 dəste

Şüyünd - 1 dəste

Su - 0,5 stekan

Zövqe görə - duz, istiot, sankök

Yağılı et tikeleri qazanın dibinə düzülür, 1 qat nazik doğranılmış kartof, pomidor, soğan, biber düzülür. Xırda doğranmış keşniş, şüyünd, duz, istiot, sankök sepilir. Ət yeniden düzülür və proses yeniden tekrarlanır. Sonra yarınlı stekan su töküür. Qazanın ağızı kip örtülür.

YARPAQ DOLMASI (10 pay)

Ət - 1 kq

Baş soğan - 0,5 kq

Yumru düyü - 0,5 stekan

Teze tənek yarpağı - 0,5 kq

Kərə yağı (ərinmiş) - 1 xörək qasığı

Şüyünd - yarım dəste

Nane - yarım dəste

Qatıq - 1 stekan

Sarımsaq - 3 dəq

Zövqe görə - duz, istiot, sankök

Ət və soğan maşından keçirilir. Üzerine temizlənmiş düyü, xırda doğranmış göyərtiyle yumurta elave edilir. Duz, istiot, sankök və yağı elave edilərək qarışdırılır. Yarpaqlar yuyulur, saplaqları qırılır, pörtlür, içinə 1 çay qasığı ətdən qoyularaq bükülür və seliqə ilə qazana düzülür. Üzerine 1 stekan su töküür. Dolmaların üzərində (ağzı aşağı olmaq şərti) boşqab qoyulur. Qazanın qapağı yarmışqı örtülür. Süfrəyə verəndə ayrıca qabda sarımsaqlı qatıq qoyulur.

P.S. Qış fəslində duza qoyulmuş tənek yarpaqlarından istifadə olunur. Qoyun etindən istifadə etdikdə etə yağı qatılmır.

Nalle Müseləova

ПИЩА И НЕКОТОРЫЕ ВОПРОСЫ ЭТИКЕТА

Определенные нормы поведения, правила общения, из которых выделился этикет, складывались в процессе исторического развития общества. У азербайджанцев, как и у ряда мусульманских народов правила поведения в типовых ситуациях отражены в Коране - образе жизни, возведенном обычаям и обрядами.

Известны различные этикетные ситуации. Однако мы постараемся выделить лишь те этикетные ситуации, которые в той или иной степени связаны с пищей, культурой питания азербайджанцев. К ним можно отнести такие разновидности этикета, как прием гостя, свадебная церемония, различные национальные праздники. Специфичен этикет, связанный с похоронами.

Гостеприимство с древних времен можно считать чертой азербайджанского национального характера.

Прием гостя имеет различные формы. Более сложные ориентированы на прием гостя незнакомого или малознакомого, прибывшего издалека, а наиболее простые наблюдаются при приеме хорошо знакомого гостя, возможно родственника. Однако независимо от формы приема гостя, безусловной обязанностью хозяина является оказание ему радушного приема и предоставление всего необходимого.

Многие европейские путешественники, посещавшие Азербайджан в средние века, отмечали необыкновенное радушие, с которым принимали гостей азербайджанцы. Путникам, проезжающим через села, из каждого дома выносили хлеб, катык и какие-либо блюда. Об особом гостеприимстве сообщают посетители Храма Огнепоклонников. В 1684 г. Кемпфер был приглашен в с.Бина. Биницы, пишет он, не позволили ему оставаться в каравансарае. Население встретило его доброжелательно. Поместили его в комнате, устланной коврами, куда стекалось все население села, чтобы приветствовать гостя. Сельчане приносили с собой фрукты и другие угощения. До полуночи развлекали гостя беседой, музыкой, пением.

Азербайджанцы гостеприимны не только по отношению к приглашенным, но и запоздавшим, сбившимся с пути путникам. Свидетельством этого являются сохранившиеся до наших дней возведенные специально для гостей "аман эви".

О гостеприимстве азербайджанцев неоднократно сообщается в работах исследователей прошлого

века. "Принять гостя и приютить странника составляет религиозную добродетель мусульманина", - читаем в одной работе.

Специфичен прием гостя в сельской местности, особенно в прошлом. Часто гостя встречали всем селом. Тогда для этого в специально отведенное место собирались аксакалы, и пожилые люди, и официальные представители села, и молодежь. Гостей встречали с хонча, покрытыми красной тканью, со специально испеченными в тандире по данному случаю украшенными хлебами или лавашами с солью и зеркалом. В кувшинах (кузе) преподносили шербет на рейхане или хиле. В поладане отдельно несли голаб (настой из лепестков роз). Встречающих сопровождали музыканты (саандар), певцы и ашуги.

И сегодня вызывает удивление и восхищение встреча почтенных гостей города или села в прошлом. У ворот города или не въезжая в село в ногах гости приносили в жертву овцу. Специально готовили жертвенного барана; рога повязывали красной лентой, шею обматывали красной тканью. Кровь жертвенного барана текла под копыта коня, на котором восседал гость. Гость должен был дотронуться до крови рукой и перешагнуть через принесенного в жертву барана. Мясо жертвенного барана принято было раздавать бедным и неимущим. С таким же радушием встречают и приглашенного в дом гостя. Появление гостя как званного, так и случайного - это радостное событие для всего дома. Исследователи Азербайджана в прошлом писали так: "С приездом гостя татарин (азербайджанец - С.А.) встречает его очень приветливыми словами. -Добро пожаловать... милости просим, мою душу, детей и все имение дарю вам".

И сегодня долгом хозяина считается выйти навстречу гостю и произнести "Хош гельмисен" (добро пожаловать).

Для гостя предназначено лучшее, что есть в доме. Для него и ныне, если есть возможность, режут ягненка или барана. Традиция жертвоприношения для гостя, вероятно, явилась отражением того, что и сегодня в народе любимому человеку, своему ребенку растроганно говорят: "Сене гурбан олум" (да буду я твоей жертвой).

В приеме гостей активно участвовали родственники и соседи. Если гости оставались несколько дней, то их приглашали на обед родственники хозяев. Обычай гостеприимства способствовал развитию и поддержке отношений с жителями дальних селе-

ний, расположенных часто в другом регионе. Люди, поддерживающие дружественные отношения, называли друг друга "гонаг" (букв. "гость"), что равнозначно понятию друг. Отношения эти напоминают об аналогичном по своему характеру институту куначества на Кавказе.

Обязательным эпизодом не только приема гостя, но и других ритуалов и праздников можно считать трапезу. Гость не может отказаться от нее, чтобы не обидеть хозяев.

Совместное принятие пищи имеет целый ряд функций, скрепляя социальные, родственные, семейные, конфессиональные связи.

Накормить гостя всегда считалось обязанностью любого азербайджанца. Гостей сажали в лучшем, почетном месте. Обстановка застолья была различной в разных социальных слоях. Однако в прошлом и в богатых и в бедных домах, в городах и селах было принято сидеть во время еды на полу, застелив его циновками, коврами, подложив небольшие матрасы для сидения (дешекче) и подколотые подушки (мютекке), чтобы опереться на них спиной и локтями. Об этом обычай часто упоминают и исследователи быта азербайджанцев в прошлом. "Они едят на полу, сидя на коврах и нет такого человека даже из самых простых, который бы не сидел на ковре - хорошем или плохом. На расстеленную скатерть подавали еду на большом меджмеи, сини. Во многих традициях сакральным центром жилища являлся очаг.

Ритуальные функции очага распределялись между средством, служащим очагом (тандир, садж, херек) и столом.

Гости приступали к трапезе после приглашения хозяина. Если не торопясь, за едой вели беседу. В гостях считалось невежливым не есть или есть очень мало. Хозяин должен потчевать гостей и следить за тем, чтобы на столе всегда хватало. Гости по этикету не должны были уходить сразу после застолья.

Трапеза является центральным эпизодом не только ритуала приема гостя, но и множества других результатов и праздников. Совместное принятие пищи, помимо утилитарной, имеет целый ряд иных функций, оно скрепляет социальные связи.

Обстановка застолья была различной в разных социальных слоях. Так в прошлом и в богатых, и в бедных семьях, в городах было принято сидеть во время еды на полу, застелив его циновками, коврами, подложив небольшие матрасы для сидения и подлокотные подушки, чтобы опираться на них спиной и локтями. Пищу при этом подают на разостланную на полу скатерть.

В большинстве традиционных культур мужчины и женщины ели раздельно.

Порядок рассаживания вокруг очага или стола выявлял субординацию сотрапезников и задавал "сценарий" угощения. В более широком плане рассаживание - наглядная модель половозрастной и социальной стратификации коллектива.

В XVI - XVII вв. В русских городах женщины подавали кушанья на стол, а сами ели позднее. По существу на Руси существовало такое же разделение дома на мужскую и женскую половины, какое характерно для Востока. У азербайджанцев, как и у других народов, всегда существовало почтительное отно-

шение к пище. Здесь пищу приравнивали к Корану. Клятва на ней считалась такой же прочной, как и клятва, данная на Коране.

Наиболее сакральным продуктом считался хлеб. Он как бы вмещал в себя счастье и благополучие дома. В народе говорят, что хлебом человека наследует бог.

Эти представления во многом определили различные правила обращения с хлебом во время еды. В начале на стол подают хлеб. Хлеб не режут. Если случайно обронят кусок хлеба, считается - к радости. Если упадет хлебная крошка, ее обязательно поднимет любой азербайджанский ребенок, приложит к глазам, положит повыше.

Способ деления хлеба, вероятно, связан с характером его выпечки. Пресный хлеб удобнее ломать, квашенный - резать. Мусульмане Средней Азии ломали на куски хлеб перед едой. Делалось это непременно обеими руками и честь переломить хлеб для гостей принадлежала хозяину угощения.

Вторым по сакральности продуктом после хлеба была соль. Характерно, что выражение "хлеб-соль" стало обобщенным названием угощения. У кого-либо угощаться хлебом-солью (дуз-чорек кесмек) становилось залогом преданности. Нарушить закон дележа хлеба-соли считается предательством, самый большой упрек, который можно сделать неблагодарному - это сказать - "Ты забыл мои хлеб-соль". В народе не принято давать кому-либо соль вечером. Считается, что этим "зведен берекет гедир".

В России в прошлом можно было отсыпать себе немного соли на скатерть, но ни в коем случае не обмакивать хлеб в солонку. И ныне соблюдается правило - не брать соль из солонки руками.

Мусульмане Средней Азии начинали и кончали еду непременно солью, как русские хлебом. В формуле благодарности "Спасибо за хлеб-соль" у них соответствовала благодарность "за соль". Считалось, что соль, съеденная в чужом доме, обязывает человека к особой признательности.

В ряде стран Востока "правом соли" называли вообще гостеприимство. Противоположное действие - рассыпание соли. Широко распространена примета: рассыпать соль - к ссоре. Во избежание ссоры, по поверью, рассыпанную соль следует посыпать сладким.

Хлеб и соль используются вместе не только в ситуации застолья, но и во множестве различных обрядов. Хлеб несет пожелание богатства и благополучия, а соль защищает от враждебных сил и влияний. В традиционном быту за еду благодарили Бога (Аллах разы олсун. Аллах артыг етсин).

В самых разных традициях, азербайджанцев этикет не позволяет гостю отказаться от трапезы, чтобы не обидеть хозяев. В этом одно из отличий традиционных обычая от современных европейских, и столько, сколько ему хочется.

Этические традиции, режим питания азербайджанцев отличается устойчивостью. По этому многие этикетные ситуации, связанные с пищей, мы наблюдаем и сегодня.

С.М.Агамалиева

ПИРАМИДА В КУЛИНАРНОЙ КУЛЬТУРЕ АЗЕРБАЙДЖАНА

Много написано о пирамидах. Изучением пирамид занимались археологи, математики, историки, физики, философы, биологии, эзотерики и представители других наук. Уже выявлено много интересного, но еще многое не понятно. Даже образовалась специальная ветвь пирамидаология. Согласно исследованиям различных ученых пирамидологов таких как В. Н. Кортиков, Антуано Бови, Карел Дрбл, Александра Голода и других в правильно соориентированных в пространстве с углами на север - юг пирами-

вянные сверху связываются шерстяной веревкой - чаты и эта связь и сама конструкция называется "чата" (в переводе это слово означает связка, соединение, достижение). После этого его обтягивают войлоком. В середине алачыг ставят очаг - тендир - обычно подземный. По своим параметрам они напоминают "вигвами" американских индейцев, которых считают выходцами из берегов Каспия и на языке которых сохранились около двух тысяч тюркских слов. Выяснение отношений у индейцев, их луки, стрелы, отношение к коню и многое другое явно говорит о тюркских корнях. Считают, что они ушли в Америку через Берингов пролив, который в то время еще не был под водой. Если посмотреть построение древних и современных культовых сооружений азербайджанцев мы увидим множество пирамид, основанием которых являются не только разные четырехугольники, многоугольники (например, восьмиугольники), но и круг (понбази). Это заметно и в форме папахов, шишпапахов (конусные папахи) у пастухов и дервишей, четырехугольные папахи - пирамиды у некоторых дервишских орденов. Такие же папахи - четырехугольные пирамиды по сей день одеваются акыны у казахских тюрков и некоторые служили культа у уйгуров. Сюда же можно отнести головные уборы - тубутейки среднеазиатских тюрков и арагчыны у азербайджанцев, и строительство передвижных домов "юрт", построенных в форме арагчына - тубутейки у всех тюркских народов. Отметим, что при постройке юрт как и алачыг мы не использовали металлы. Все приспособления жерди, веревки, войлоки для этих домов, сделаны из не металлических предметов. Их везли с собой в длительных переходах во время длинных военных переходов и в мирной жизни, когда из основных жилищ поднимались на летний период в горы, пасти свои стада, жить в священных горах - пирамидах, спасти семью от жары и т.д. Как пишет доктор медицинских наук, профессор В. Н. Кортиков "Уже однозначно доказано, что с помощью пирамиды достаточно быстро улучшается состав крови, омолаживаются ее эритроциты, нормализуется давление, стихают



дах из неметаллических материалов (картон, бумага, дерево, камень, артстекло и др.) у людей излечивается множество болезней, лезвии бритвы оттачиваются, заживаются, раны, боли успокаиваются, выращенные овощи, фрукты в них становятся лечебными, быстрее растут цветы, продукты не только не портятся еще и становятся лечебными. Загрязненные ювелирные изделия и монеты сами собой очищаются. К сожалению, существующие по сей день пирамидальные памятники материальной и духовной культуры азербайджанцев до сих пор не изучены. Пирамиды часто встречаются в музыкальной, художественной и материальной культуре Азербайджана. Согласно С. Т. Фархадовой пространственная структура Азербайджанского мугама является пирамидой. Азербайджанцы с древнейших времен по сей день используют в летних пастбищах в качестве жилья строение типа "алачыг", "кома", которое является обтянутой войлоком пирамидой, в строительстве которых не используются металлические предметы. Специальные жерди - дере-


рых дервишских орденов. Такие же папахи - четырехугольные пирамиды по сей день одеваются акыны у казахских тюрков и некоторые служили культа у уйгуров. Сюда же можно отнести головные уборы - тубутейки среднеазиатских тюрков и арагчыны у азербайджанцев, и строительство передвижных домов "юрт", построенных в форме арагчына - тубутейки у всех тюркских народов. Отметим, что при постройке юрт как и алачыг мы не использовали металлы. Все приспособления жерди, веревки, войлоки для этих домов, сделаны из не металлических предметов. Их везли с собой в длительных переходах во время длинных военных переходов и в мирной жизни, когда из основных жилищ поднимались на летний период в горы, пасти свои стада, жить в священных горах - пирамидах, спасти семью от жары и т.д. Как пишет доктор медицинских наук, профессор В. Н. Кортиков "Уже однозначно доказано, что с помощью пирамиды достаточно быстро улучшается состав крови, омолаживаются ее эритроциты, нормализуется давление, стихают

боли во всем организме, ускоренно заживают переломы костей и раны любого происхождения. Пирамидальная терапия уже само по себе является мощным антиспрессивным, активным седативным средством... существенно повышает иммунитет и не дает иммунной системе стареть". Исходя из этого можно предположить, что одним из секретов долголетия азербайджанцев является использование пирамид как жилья в повседневной жизни и использование продуктов и этих пирамид. Для нас в этой связи представляет огромный интерес пирамиды, связанные с кулинарной культурой Азербайджана, их использование. В этой связи для нас представляет огромный интерес влияние пирамиды на пищевые продукты и воду. На правильно соорентированных пирамидах по высоте разделяют 3 зоны, более действенными считаются вторая и третья зона высоты пирамиды от земли. Растворимый кофе под пирамидой преобретает вкус натурального, рыба, мясо, яйца не портятся, вода обеззараживается, молоко долго не закисает, затем превращается в качественную простоквашу, сыр не плесневеет и т.д. и т.п. Под пирамидой Голода вода в 40 градусный мороз не замерзает. Основная и часто используемая явная пирамида в кулинарной культуре азербайджанцев - это "су даши" - камень для очистки воды. Этот камень является полой пирамидой, изготовленной из черного или белого песчаника, которая насаживается на специальный остов вершиной вниз. Под него ставят посуду для сбора очищенной воды. Полость заполняют водой. Вода, проходя через поры песчаника пирамиды, становится прозрачной. "Су даши" в принципе это домашний родник. Вода, попадая в поры - капилляры, находится в под высоким давлением, а при выходе давление резко снижается и впоследствие этого согласно закону Бойла - Мариотта она подвергается естественному охлаждению. То есть в "су даши" вода не только очищается, но и охлаждается. Ученые, изучающие пирамиды, отмечают среди других еще одну особенность пирамиды. Вода, выдержанная в пирамиде не только обеззараживается, но и становится лечебным. При мытье головы с водой, выдержанной под пирамидой, исчезает седина. Как пишет доктор медицинских наук В. Н. Кортиков "Те больные, которые пребывают в большой пирамиде, даже иногда и принимают пирамидальную воду, могут быть уверены, что у них во много раз возрастает жизнеспособность, ранее поврежденной болезнами клеточной ткани, омолаживается и очищается его кроветворная система, блокируется злокачественный процесс, страхует больного и от дру-

гих возможных заболеваний. В таком случае вся вода в "су даши" проходит через всю пирамиду и таким образом идет и информационное полезное насыщение воды, обработка ее с полями пирамиды. Сегодня развивается новая наука "радиоэстезия". Предметом этой науки является эффект формы. Ученые этой науки определяют пирамидальную форму как хрональный аккумулятор. Согласно этой науке четырехгранная пирамида как бы накапливает энергии течения времени. То, что с течение времени в пирамиде ведет себя необычно, заметили ученые, изучающие и Египетские и Крымские пирамиды. Согласно академику Козыреву, время - это прежде всего интенсивность протекающего процесса. Что будет, если понизить интенсивность брауновского (хаотичного) движения молекул воды - тогда молекулы воды образуют ассоциации - домены, структуры, подобные жидкому кристаллу. Именно такие структуры обладают лечебными свойствами. В медицине их называют "живой лед". Отметим, что пирамиды вершиной вниз свойственны тюркским культурам. Так называемые культовые сооружения "долмени" тоже являются полыми пирамидами вершиной вниз. На территории Турции, и в горах Кавказа в Геленджике, Туапсе, Новороссийске, Сочи и др. местах долмы использовались как культовые сооружения. Считалось, что в них содержится дух святых, которых хранили в долменах. Согласно одной из версий,

Крымские пирамиды вершиной вниз - это своеобразные термосы - конденсаторы для конденсации влаги. Согласно этой версии эти пирамиды конденсаторы построены в VI - V вв. до н.э. греческими переселенцами в Крым, в них скапливалось путем конденсации влага из окружающего воздуха. Имеется сведение о том, что современные видимые наземные пирамиды Египта - это отражение - проекция настоящих пирамид вершиной вниз. Предания гласят, что время в этих пирамидах летит с большой скоростью. Проникший туда своеевольно уже не успеет вернуться. Там все живое застывает, а мертвое оживает. Там свет становится гуще воды и его можно мыть руками как тесто. Как не вспомнить здесь о предсказании Заратушты (Зардушта) о приходе пророка спасителя, который рождается от непорочной девы. Дева это искупается в спрятанном от глаз озере, где сохранится семья пророка. Согласно древнейшей вере азербайджанцев, где священный белый свет сравнивается только с водой, атрибуты света предаются только воде.

(Продолжение следует)



"AZUQƏ" SÖZÜNÜN TARİXI TƏKAMÜLÜ

"Azuqə", sözünün struktur-semantik inkişafı a s/a z/a z/u/a z u q/a z u q a/z e/a r z a q şeklärindədir. "Qədim türk lügəti"ndə a z u... azu yemə- azuca yema; azu yemə klor kelləmə ötde; azuça yema kırılıq tapsalıy ya vir artaş as içkülerləq adınlarda bertim ersaç - если я давал другим загрязненную, плохую непорченную пищу и питье (ДТС, 73).

"Qədim türk lügəti"ndə a z u q sözünün ilk mənəsi qeyd olunmuşdur: 1) yemək, yeyəcək, yeyinti, xörək, qida, yem, erzaq, azuqə mənalarında: Yadağ atı çaruk, küçi a z u q = Piyadanın atı çarıq, gücü azuqədir; A z u q i yoq erti= At üçün yem; 2)a z u q-azmiş, yolunu itmiş, yolunu azmış; günahkar, günahlı, taqsılı; azuqlar jolindin ketərdi-menli (DTS, 73).

Məlumdur ki, Azərbaycan ərazisində ən qədim- məskun olan bir mağaranın adı A z i x d i r. Prof. T. Hacıyevin fikrincə, A z i x toponimi türk mənşəlidir. A z i x-a y i. Bu söz çox qədimlərə gedən d-z-y- ses inkişafı sılsiləsində orta halqanı təşkil edir, digər tərəfdən, qədimlik ədameti kimi söz sonunda qapalı heca forması qalmışdır. A y i sözünün "a z i x" eşklində işlənməsi Azərbaycan folklor nümunələrinde de müşahidə olunur: "Xanım, bağa bıra z i x m i ş giri bdi. Yeyib qurتابı yar almasını ("Əmrəh" dastanı), Deməli, "azix-maq" yolundan çıxmaq, qızışmaq feli də "azix"- aylı sözü ilə bağlıdır (Naciyev T., Vəliyev K., 1983, 25-26). E. Əzizovun fikrincə, qədim insan düşərgəsi- Aşağı Paleolit dövrüne aid A z i x mağarasının adı "ayı" mənasında olan a/z i ğ sözü ilə deyil, məhz "azuqə, ehtiyatda olan erzaq" mənasını ifadə edən a z u k/a z i k sözü ilə bağlıdır. Xatırladaq ki, Azərbaycan dilindəki a y i sözü a z i k sözünün deyil, qədim a y i ğ (ayı) formasının ses düşümü hadisəsinə uğramış şəkillidir. A z i x mağarasında çoxlu ocaq yerlerinin, külkömür qalıqlarının ve ov heyvanları sümüklerinin tapılması Azix toponimlərin doğrudan-doğruya qidalanma və erzaq ehtiyati ilə bağlı olaraq meydana çıxmazı ehtimalını qüvvətləndirir (Əzizov, 1999, 259, 260).

Əslində bu fikir ehtimal deyil, gerçek mülahizədir. Arxeoloji və tarixi materiallar da sübut edir ki, (Kazimov, 2003, 6) qədim mağaralar yalnız daldalanacaq deyil, həm də "soyuducu", metbəx, "ictimal işə" funksiyasını yerinə yetirmiş, qədim türkler öz erzaq məhsullarını xarab olmaqdan qorumaq üçün Azix kimi mağaraları axtarıb tapmış və ondan məqsədə uyğun şekilde istifadə etmişlər. (Mağara haqqında //

Elm və heyat, 1987, No 6). Demək, Azix mağarasından qədim insanlar təkcə siğinacaq kimi deyil, eləcə də azuqənin saxlandığı obyekt kimi istifadə etmişlər.

Türk dillərinə dair etimoloji lügətlərdə oxuyutuq: "Персидская форма а з у г а (Ягелло 63, 43), возможно, заимствована из тюркских языков, как это и не без основания считает Г.Дерфер (Доэрфер 11 56, Ю 57). Однако, как правило, тюркская форма слова не имеет конечного гласного, как это видно из перечня форм, приведенных выше. Форма а з у к а в словаре В.В.Радлова со ссылкой на чагатайский (Р. 1 572) является скорее всего обратным заимствованием, хотя чисто формально нет никаких препятствий рассматривать а з у к а как производное от а з ы- / а з ү- (Севорян, 1974, 98)).

Azuka//azuqə sözü düzəltmedir. Sözün kökü a z i /a z u-. Bu qədim kök türk dillərində bir neçə mənada işlənmişdir.

- 1.Yemek ehtiyatı;
- 2.Yol ehtiyatı, yol azuqəsi;
- 3.Ərzaq, azuqə;
- 4.Mehsul, məhsullar, hasilat (Sevortyan, 1974, 98). Qədim türk dillərində arxağlaşmış a z i m a k feli de vardır ki, çox ehtimal ki, bu feliin praforması a:zu-/a:zi-a z i m a k sözü olmuşdur. "Azimak" feli türk diliinin dialektlərində "yeməyi çeynəmek" mənasında işlənmiş qədim feldir. Yakut dilində i s t a - i s l a m a k (yeməyi çeynəmek). Yəqin ki, a z i dişli söz birləşməsi də həmin kökə, yanlı azi dişli ilə çörəyi, yeməyi çeynəmek mənasına gəlir. "Azulu tiş", "azav tiş", azık tiş (tatar), azov tius (başqard) - bu dişle vəhşi heyvanlar eti, ovu parçaya yirmişlər. Bu baxımdan - a z i - a z i ğ sözünün türk dillərində "a l a t adı" mənəsi da göstərilir. (Sevortyan, 1974, 97). M.Kaşgarının lügətində "azak"=nereden ve kimden geldiyi belli olmayan ok mənasında göstərilmişdir (MK, 4, 56). M.Kaşgaridə "azi diş"- aziq şeklinde verilmişdir. "Aziqla" feli ise azi dişile işirmak; azi dişine vurmak mənasında qeyd olunmuşdur (MK, 4, 56). "Azi" sözünün türk dillərində doğramaq, yarmaq, sindirməq, qırmaq mənələrində da işləndiyi mənbələrdə qeyd olunmuşdur (MK, 4, 56).

Maraqlı cəhətlərdən biri budur ki, Altay dillərində a z u q sözü "azim" şeklärindədir. Tədqiqatçılar göstərlərlər ki, a z i m sözünün mənəsi "porsya" (her adam başına buraxılan yemek); "bir çımdık" (bir çımdık duz), bir a z

ı m. çay (Пекарский, 111, 3829; Ванберу, 23; Ря-
сянен, 33; 124).

Bu söz haqqında İndiye kimi bəhs edən tədqiqatçı-
lardan ferqli olaraq bizim nöqtəyi-nezərimizcə, a z i
sözünün esasında a s sözü dayanır. Türk mənşəli olan
bu söz tarixen bütün yemeklərin adını bildirmişdir. Qə-
dim türkler a s deyərken yemek bishirməyin texnolog-
iyasını (qazan asmaq) nezərdə tutmuşlar. İndi türkün
xüsusi yemaklarından olan a ş (plov) sözü də s- ş
əvəzlanması neticəsində yaranmışdır. A s / a ş türk dili-
lərində ümumi yemek adı olub bir sira mənalar ifa-
de etmişdir. Qədim türk lügətində ve M. Kaşgaride a
ş - yemek (DTS, 1969, 61); "xakas dilində a s - buğda
mənasında (Baskakov, 1966, 105) işlənmişdir.

I.M.Otarov bu söz haqqında yazır: "Это название
обозначает преимущественно продукты, кото-
рые человек берет с собой, отправляясь в до-
рогу или на работу, о чем говорит пословица:
бир кюнлюк жолға чыкъсанг, бир ыйыкълыкъ
азыкъ ал (Otarov, 1987, 27).

I.M.Otarov qaraçay- balkar dilinin yemek adlarından
bəhs edən tədqiqatında təsadüfi deyildir ki, a z i
sözünün sinonimləri arasında "aşarık", "a z i k" sözleri-
nin də olduğunu göstərmışdır. (Otarov, 1987, 27).
Maraqlıdır ki, qaraçay- balkar dilində a ş sözü ilə a z
i k sözünün qoşalığından da (a ş - a z i k - qoşa söz) istifadə
edilir (Otarov, 1987, 27). Bu fakt da sübut edir
ki, a z u q / a z u q e sözü fars yox, türk mənşəli sözdür.
Türk dillerinde "azik" sözü aşağıdakı formalarda özünü
gösterir: azik (xakas, qırğız, altay, uyğur), azuk (özbək),
ozik (turkmen) ve s.

Qədim türk forması ilə müqayisədə a z i x sözündə u-
ı və k-x deyişikliyi baş vermişdir. Altay dilinin Tuba dia-
lektində Azərbaycan dil şivelerində olduğu kimi
sözün dodaqlanmayan saltaların ahenginə uyğun
şəkilli işlənlər: a z i k "azuqə, ehtiyatda olan erzaq" (Bas-
kakov, 1966, 98).

E.Əzizov yazır ki, a z u ġ sözü Azərbaycan ədəbi dili
materiallarında "yol üçün götürülen erzaq" mənasında
islənmişdir. Men bu oğlani alayın, ava gedeyin.
Yedi günlük a z u ġ l a çıqayın (KDQ); Yonelidin bir yolu
sen ki, uzağdır, bendini terk et. A z u ġ s u z kışları
dözməz bu yolların uzağına (Nesimi) (Əzizov, 1999,
259).

Türk dillerinin dialektlərində də bu söze müxtəlif fonetik
variantlarda rast gelir. Mesələn, Mesələn, Azə-
rbaycan dilinin Qazax, Şəmkir dialektlərində "azix" - yol
azuqəsi (ADL, 1, 1999, 24); Çəmbərek şivelerində
"azılamax" (Çəmbərek)-meyvəni tamam yeməmek.
Uşağ alımı boşindajaaçılır, yere tökür (ADL, 1, 24)
anımlarında istifadə olunur.

A z i q - erzak, yiyecek, yiyecek və içecekler (Altaylı,
1994, 77).

Tatar dilinin dialektlərində bu söz a v i z şeklinde dər:
Marta karan balğa da a v i z tlierməde (Tatar telenen
dialektojik sülzəqe, 1969, 19).

"Aziq" termini türk xalqlarının atalar sözlerində də öz
əksini tapmışdır. Məs.: Aman a z i q i n ençi aşar = Pis

adam yeməyi özü yeyer, qonşusuna verməz. (Ota-
rov, 1987, 26).

Fikrimizcə, "ruzi" sözü də "azu"/ azuq kökləri ilə bağlı
yaranmışdır. Azərbaycan dialektlərində həmin sözə
qarşılaşmaq olur: Ruzin bərəketli olsun! "Ruza" şəklin-
də də Cəbrayıl keçid şivelerində təsadüf olunur: Ru-
za verən Allahdır.

"Azuqə" sözü əsasında emələ gələn "erzaq" sözü bu
gün öz işlekliyin intensivliyi ilə seçilir. Dilimizdə "erzaq
vergisi", "erzaq sapalığı", "erzaqçı" (erzaq tədarükü
içində işleyən adam), erzaq mağazası, erzaq dükəni
və s. söz və ifadələri də işlənməkdədir. Lakin onların
bəziləri bu gün ictimai-siyasi quruluşun dəyişməsi ilə
əlaqədar olaraq köhnəlmüşdür. Məs.: erzaq sapalığı,
erzaq vergisi.

Bəllikdir, a z u q e sözünün tarixi tekamülü a s - a z - a
z u - a z u q - a z u q e - e r z a q a q formalantında mövc-
ud olmuşdur. Bu formalanın her birində yemek, erzaq,
erzaq ehtiyatı, yem, məhsul, erzaqın saxlandığı yer
ve s. mənalar qorunub saxlanılmışdır. Həmin məna
variantları öz ehtivasını bu gün arxaq görünen a s i m
a q / a z u q / a z u q (yeni yeməyi çeynemek, parçala-
maq) iş, hərəkət fellində də tapa və saxlaya bilmişdir.
Kökü türk mənşəli olan a s (a z) olan a z u q e
sözünün ən dillərinə daxil olması dillən sonrakı inkişaf
prosesi ilə bağlıdır.

İsmayıllı Kazimov, filologiya elmləri doktoru
Svetlana Memmedova, filologiya elmləri namizədi

Qaynaqlar:

- 1.Azərbaycan dialektojii lügəti, 1 cild, A-1, Ankara, 1999.
- 2.Altaylı S. Azərbaycan türkçesi sözlüyü, İstanbul, 1994.
- 3.Асланова М.Ш. Тардиции и инновации в совре-
менной пище лезгин-переселенцев. - Современные
культурно-бытовые процессы в Дагестане. Махач-
кала, 1984.
- 4.Баскаков Н.А. Северные диалекты алтайского
(ойротского) языка. Диалект черневых татар (туба-
кижи). Грамматический очерк и словарь. М., "Нау-
ка", 1966.
- 5.Düvəni lügət-it-türk, 4. Çevirən Vesim Atalay, Türk Tarix Ku-
rumu Basımevi, Ankara, 1986.
- 6.Древнетюркский словарь. Изд-во "Наука", Ленинг-
радское отделение, Ленинград, 1969.
- 7.Qazımov Qəzənfər. Azərbaycan dilinin tarixi. "Təhsil", Bakı, 2003.
- 8.Otarov I.M. Öcherki Karachaev-Balkarskoy ter-
minologii. Izdatelstvo "Elbrus", Nal'chik, 1987.
- 9.Севортьян Э.В. Этимологический словарь тюркских
языков (Общетюркские и межтюркские основа на
гласные). Изд-во "Наука", М., 1974.
- 10.Студенецкая Е.Н. Пища и связанные с ней обря-
ды и обычай как показатель национального свое-
образия и межнациональных связей. Археолого-эт-
нографический сборник. Вып.1. Нальчик, 1974.
- 11.Hacıyev T.I., Vəliyev K.N. Azərbaycan dilinin tarixi. "Ma-
arif" nəşriyyatı, Bakı, 1983.
- 12.Əzizov Elbrus. Azərbaycan dilinin tarixi dialektojiyası.
Bakı Universiteti Nəşriyyatı, Bakı, 1999.

АЗЕРБАЙДЖАН - РОДИНА

Самовар - один из самых удивительных изобретений человечества, в котором очаг совмещен с посудой в единое целое. Сегодня мир с удовольствием пользуется металлическими самоварами разной формы и конфигурации. Делают самовары азербайджанские, иранские, турецкие мастера. Но сегодня пожалуй более известны работы русских мастеров и мы особенно ценим Тульские самовары. На Руси самовары появились только в XVIII веке. Во второй половине XVIII века производство самоваров было наложено в Москве, Петербурге, Ярославле и Архангельске. Первая самоварная фабрика была основана в г. Туле в 1778 году. Есть сведения о том, что в 1130 году Хиджры (1714 - 1715 - по Миладу) мастера из деревни Лахыдж Исмаиллинского района Азербайджана изготавливали медные самовары. Отметим, что до прихода чая, да и после, в самоварах варили сегодня несправедливо забытый древнерусский прекрасный напиток "сбитен". До конца XVIII века на Руси сбитен варили в специальных медных чайниках, которые называли "саклы". Хотя "саклы" были предназначены больше для подогрева сбитня, чем для варки и играли роль "термоса".

Способ приготовления этого напитка очень похож на способ приготовления Азербайджанского напитка "Саалаб". "Саалаб" также готовили в самоварах, которые держали в тепле и подавали тоже горячими. Способы приготовления, да и суть этих напитков, условия хранения, продажи, распространность и даже одновременное исчезновение этих видов напитков просто поразительны.

Многие ученые затрудняются сказать откуда появились самовары на Руси. Слово "самовар", как и слово "самолет" чисто русское, и означает предмет "варящий сам". До сих пор самым древним самоваром в мире считается египетский самовар, которому 2 тысячи лет.

Прообразом русского самовара легче было бы считать древнеримские "астепсы" (четырехугольные открытые сосуды), в которых подогревали воду для смешения с вином или китайские посуды "хо-го" для подачи горячего бульона и супа.

Но одно из удивительных находок века - недавно найденный при археологических раскопках города Шеки в Азербайджане глиняный самовар - доказ

возможность по-иному оценить данный вопрос. Ранее были найдены в раскопках множество разнообразных глиняных посуд - саджи, некра, казаны и др., которые повторились в дальнейшем в металле и многие продолжали существовать параллельно с металлическими близнецами. Но глиняного близнеца - самовара не было найдено.

Найдка самовара в Шеки была одним из великих открытий, потому что это самый древний самовар, найденный в земле. Шекинскому глиняному самовару по определению ученых археологов около 4000 (четыре тысячи) лет. Он древнее Египетского почти в два раза.

Все аргументы говорили о предназначении найденного предмета для использования варки жидкости или напитков.

По сведениям Т.И.Ахундова и Н.Г.Мухтарова "во время строительства кирпичного завода у села Дашиб Шекинского района при рытье котлована на одной его стене выявился профиль кургана..."

Первый в форме крупной чаши - котла. Плоское дно его с круглым отверстием переходит в сквозную трубу, возвышающуюся выше верхнего сосуда. Внешняя поверхность сосуда и особенно труба покрыты копотью. По всем признакам это сосуд кухонного назначения, бывший в употреблении.

Наличие в центре трубы вытяжки - устройства стимулирующее концентрацию огня и жара, ускоряет процесс нагрева". (Т.И.Ахундов, Н.Г.Мухтаров, Курган с древнейшим самоваром. Доклады I Археологической конференции Кавказа. Тбилиси, 1998, с.53-55).


По изображениям можно увидеть какими были первые самовары. Их устанавливали на очаговые камни (обычно 3 камня по краям), в дальнейшем на саджаяги (буквально ноги для саджа) - обруч с тремя ножками.

Интересно, что рядом с древним самоваром нашли еще три "парадных посуд, имитирующих самовар". В этих кувшинах нельзя готовить, так как они изготовлены из неогнеупорного материала. Они внешне имитируют самовар и саджаяг - три ножки соединены с основным сосудом.

Дальнейшая эволюция привела к тому, что ножки и сосуд соединили, а очаг поместили между ножками и основным сосудом.



САМОВАРА



Эта находка датируется второй четвертью II тысячелетия до н.э., то есть примерно ей 3700 лет. В истории кулинарной культуры факт появления самовара примечателен по нескольким соображениям.

1. Увеличение поверхности нагрева в первом самоваре с помощью трубы, что привело к экономическому расходу топлива:

2. Очаг впервые в истории привнесен внутрь посуды и впервые применена вытяжка огня с помощью трубы в самой посуде что привело к максимальному использованию тепла;

3. Стремлена достигнута наиболее равномерное распределение тепла по всей поверхности посуды и равномерный нагрев наполнителя, еды.

Этот фактор вообще очень свойственен к Азербайджанской Кулинарной Культуре. К примеру, при выпечке очень тонкого хлеба "юха" толщиной в 2 мм и диаметром в 1 метр тепло должно равномерно распространяться по поверхности саджа (вогнутая пластинка для выпечки хлеба), чтобы хлеб не подгорал в разных местах. Это достигалось благодаря слепка вогнутой поверхности и обмазыванием нижней стороны (со стороны очага) саджа специальной смесью - "широй".

Другой пример - это пловные казаны специальной конфигурации трехслойные: основной слой меди в середине и слой лужения сверху и внутренней стороны, что привело к равномерному распределению тепла, температура на дне казана и с боков почти одинакова, что не дает плову подгореть, и позволяет равномерно варить плов "рисинка к рисинке" как говорят в народе.

Самым важным в самоваре является то, что жидкость в нем грееется не только снизу вверх, но и от боковых сторон по длине трубы. При этом движение нагретой воды происходит не только снизу вверх, более того происходит смешение различных пото-

ков. Основная часть тепловых потоков поднимается от поверхности трубы наверх, продавливая прилегающие слои и холодная вода опускается вниз от поверхности по стенкам сосуда. Вода как бы двигается по кругу. При таком

движении у стенок сосуда появляется еще и турбулентное движение.

Такое сложное движение воды и распределение тепла создает как раз так называемый "эффект самовара" - самоварный вкус. Этот эффект исчезает в электрических самоварах.

Известно, что вкус напитка зависит в первую очередь от воды. Китайцы различали 16 стадий кипячения воды и считали, что каждая стадия кипячения дает напитку свойственный именно этой стадии вкус. Это естественно, так как каждая стадия кипячения - это изменение водно - воздушного баланса в жидкой среде, изменение количества растворенного кислорода в жидкости, возможности появления в кипятке тяжелой воды.

Изменение водно - воздушного баланса в воде и в кипящей жидкости в свою очередь влияет на степень экстрагирования растворимых веществ и эфирных масел от пищевого продукта к водной среде, то есть на качество раствора, на его плотность, прозрачность, легкость, вкус и др. показатели.

Изменение вкуса пищи с помощью изменения водно-кислородной среды является одной из самых важных поворотных моментов в кулинарной истории.

И первая известная попытка сделать это была совершена на территории Дашиба Шекинского района Азербайджанской Республики во II тысячелетии до н.э.

О важности данной находки говорит факт живучести самовара и то почему он держится в обиходе до сих пор. На этот факт обратили внимание многие исследователи (см. еще: Н. Ковалев, Н. П. Могильный, Русская кухня: Традиции и обычаи, М., 1990, с. 256)



В дальнейшем в Азербайджане для усиления вытяжки огня начали использовать дополнительную трубу, которую одевали на основную. В России же вместо этой трубы использовали САЛОГ, с помощью которого кочегарили самовар.

В Азербайджане на самоварную трубу одели еще одно устройство - "дамкеш" - небольшую специальную подставку для заварочного чайника, которую одевают на трубу самовара.

И так, остается заварить наш чай (кофе, сбитен, саалаб) и налить в стаканы армуды, слушая пение самовара благодарить тех древних мастеров из Шеки, подаривших нам эту благодать.

Т. Амирасланов

Goranboy

rayonunun
bəzi yeməklərinə dair

(Əvvəl olen sayımızda)

Xəşli hazırlanıarken un isti
suda hei ede-edə tam qatılı-
na qeder qanşdırılır, behmez-
yağ, pesək-yağ, bal-yağ ilə
yeyilir.

Xəngel isə romb şəklində
yayılmış yuxadan kesilir. Xəngel-
nin xəmirini yaydıqdan sonra
bezen bir üzü sacda təpildilər

sonra kəsib qaynarmış suya töküür, təpitme süzülür. Xəngellə adəten döyüüb, bışırılıb, soğançaya əlavə olunan qlyme ilə, yaxud soğançada qızardılmış toyuq eti ilə suda bışırılıb ezmilmiş və soğançada qovrulmuş kartof, soğançaya vurulmuş yumurta, suda bışırılıb-ezmilmiş və soğançada qovrulmuş lobya, hemçinin sanmsaq-qatlaşla yeyilir.

Yuxadan keşmiş erişteni qurudur, sacda qovururlar. Hemin eriştedən süde töküb qaynadır, "südü eriştə" hazırlayırlar. Yaxud erişteni suda bışırır, süzür, yağ ve sanmsaqla yeyilir. Bezen isə erişteni düyü ilə bərar bışır, erişte-plov bışırılırlar. Plova xüsusi "qara", "xuruş" hazırlayırlar, "Qarani" adəten et, qızardılmış soğan, qaysı, şabalıd, kışmiş, albuxarı, edviyyat vurmaqla hazırlanırlar.

Qeyd etmek lazımdır ki, Goranboyda əsasən plov, "turuşqovurma" ilə hazırlanırlar. Kışmiş və qaysını da həmin qovurmaya əlavə edirlər.

Umacı isə un və sudan hazırlanırlar. Onu əsasən iki cür bışırılırlar. Soğançaya su töküür, su qaynayanda yuyulub doğranmış quru əvelik töküür, bışaqən yaxın isə umac əlavə olunur. Bu xorek "əvalıkkı umac" adlanır. Çox az hallarda isə umaci südde bışırılırlar. Bu "südü umac" adlanır. Rayon əhalisi üçün xarakterik olaraq süde ün əlavə olunan "qındı", "hörre" saher yeməyi kimi çox bışırılırlar.

"Kete" (qutab) isə adəten geyertlərdən hazırlanır.

İspanaq, şomu, qışəppəyl, cincilim, göy soğan, qarğı soğanına dağ keşniş, keşniş, şüyünd, göy soğan, şor və ya nar dənələri qatılır, qanşdırılır. Sonra yayılmış yuxanın arasına qoyulub, sacda bışırılırlar, bışdırılıcə yağılanılır.

"Qaşqəngəll", "qaşqəngəll", "sulu xəngel" adı ilə yayılmış, rayon əhalisi üçün xarakterik olan un xoreklərindəndir.

"Qaşqəngəll"ni (qaşqəngəlini) hazırlamaq üçün çolpa, toyuq, mal, qoyun etindən istifadə olunur. Et soğançaya əlavə edilir, bir az pomidor, edviyyat qatılıb su əlavə olunur. Su qaynayarken dördkunc keşmiş kliçk xəngeller xöreye əlavə olunur ve göyərti qanşdırılır. Qaşqəngəll ətsiz de hazırlanır. Adəten sam-saq-qatlaşla yeyilir.

"Tutmac" isə maş (kliçk denəli) lobya-dan və təzə keşmiş eriştedən hazırlanır. Bunun üçün lobya bışırılır, soğançaya əlavə olunur, su töküür, xorek qaynayarkən erişte əlavə olunur. Hemin xorekler sam-saq-qatlaşla yeyilir.

"Ağsolaq" - sam-saq-qatlaşga ərinmiş isti kere yağı əlavə olunmaqla hazırlanır.

"Hedik" isə bir neçə əsulla bışırılırlar. Lobya, qarğıda, noxud, buğda, merci və s. suda bışırılırlar. Sonra ona soğança və doğranmış qoz qatılır. Yaxud, bütün denli bitkilər qoyunun temizlənmiş dırmaqları ilə bərabər qaynادılır.

Süd və süd mehsullarından da Azerbaycanın her yerinde olduğu kimi istifadə olunur. Belə ki, süde un əlavə etməklə qındı (horrə), umac əlavə etməklə "südü umac", düyü əlavə etməklə "yayma", bir az qatlı bışirməklə "canaçakma", vermeşil atmaqla "südü vermeşil", eriştə tokməklə, "südü eriştə" bışırılırlar.

Süddən qatlaş, qaymaq, yağ, pendir və digər mehsullar hazırlanır. Qatlaşa isti süd əlavə etməklə "köreməz" düzəldilir.

Rayon ehalisinin istifade etdikleri xöreklerdi adətən gündəlik yemeklər, bayramlarda, toy və yaş mərasimlərində bisirilən xörekler, hemçinin çöl şəraittində, yaylaqlarda hazırlanmış xörekler kimi nisbetən fərqlənlərlər.

Diger bölgelərə xas olan levəngi (toyuq, balıq), Goranboy rayonu ərazisində geniş yayılmışdır.

Rayon ehalisinin mətbəxində milli xöreklerle yanaşı Avropanın və Rusiya mətbəxindən keçən bors, sup (şorba), köftə, blinçik, soyutma kartofla-şor balıq, müxtəlif salatlar, stoliçni, şuba, braçni, vineqred və başqaları geniş yer tutur.

Əlbəttə, Goranboy rayonunun təbii-coğrafi şəraitin müxtəlifliyi, ehalinin təsərrüfat fealiyyətinin istiqamətləri yemeklərin müxtəlifliyinə təsirini göstərir. Bezi yemeklərin lokal xarakter daşımamasına baxmayaraq xörekler Ümumazərbaycan səciyyəsi kəsb edir.

Nərgiz Quliyeva,
Azerbaycan Mədəniyyət, Arxeolojiya və
Etnoqrafiya İnstitutunun aparıcı elmi
içisi, tarix elmləri namizədi



KULINA - 02/2015 • 35

XƏMİRİN YOĞRULMASI PROSESİNDE FLAVANOİDLƏRİN ROLU VƏ ONLARIN TƏDQİQİ

Cörəkbişirme sənayesində dənli bitkilərin emal məhsulu, olan və əsas xammallardan biri hesab edilən - undan istehsal olunan çörək, məkaron və unlu qənnadi məmmələtlərinin keyfiyyatca deyərliliyi, unun tərkibindəki üzvi və qeyri-üzvi maddələrin miqdarı ilə ölçülür.

Çörək məhsulları və unlu qənnadi məmmələtlərinin istehsal texnologyasında unun zənginləşdirilməsi, yəni keyfiyyətçə bioloji qidalılıq deyərinin yüksəldilmesi üçün müxtəlif bitki, heyvan mənşəli qatımlardan geniş istifadə edilir. Ölkəmizdə, hem de onun hüdudlarından keçənlərdə - xaricdə bu istiqamətdə səmballı elmi-tədqiqat işləri aparılır.

Qeyd etmək lazımdır ki, çörəkbişirme texnologyasında xammalın texnoloji göstəriciləri ilə yanaşı, onun

biokimyevi xüsusiyyətləri da böyük əhəmiyyət kəsb etdiyindən fiziki, kimyevi, biokimyevi əsasların tətbiqi sayesində real birləşmələrin mövcudluğu və miqdəri öyrənilir.

Məlumdur ki, xəmirin yoğrulması və onun əmələ gəlməsi vacib texnoloji proseslərdən olub, sonrakı əməliyyatların gedişinə və hazır çörək məhsullarının keyfiyyətinə təsir edən amillərdən biridir. Xəmirin qatılması zamanı un, su, duz, maya və xəmirin tərkib hissəsinə daxil olan digər maddələrəndən müəyyən struktur quruluşa və fiziki xassalara malik eynicinsi kütüb əmələ gəlir, bu gələcəkdə xəmirde qıçırma, boşalma, sakit veziyətdə saxlanılma əməliyyətlərinə müsbət təsir edir.

Xəmir istehsalında un və suyun nisbeti xəmir hazırlan-

ma teknolojiyasiının elementlerinden biri olub xemir, çörek çökmeli ile yanısı elece de hazır çöreyin keyfiyetini müeyyendir.

Suyun miqdari, temperaturu xemirin fiziki göstergicilerinde, onun terkibindeki baş veren proseslerin intensiviliğinde oldukça büyük önemlidir. Xemirin terkibinde lazımi miqdarda suyun olması, elece de temperaturunun müeyyan seviyede artırılması zulal maddelerin köpmesi prosesini intensivleştirmekle beraber xemirdaki fermentlerin faaliyetini, mayaların faaliyetini ve şekerlerin açığmasını hızlandırır.

Buğda ununun xemirinin emaleğalomesinde zulal birleşmelerin önemlili rol oynadığı bir çok müellifler tarafından tescid edilmişdir. Unun terkibindeki suda helle olmayan zulallar qatılma prosesinde su ile birleşerek sisir ve yapışkanlığı emale getirir. Zulallar bu prosesde öz kütlesinden tekminen iki dəfə artıq suyu özüne birleşdirir ve bu zaman suyun 75%-i osmotik yolla birləşir. Unun terkibindəki şırmış zulal maddeler bir növ xemirin süngervari struktur quruluşunu yaradır ki, bu da onun gerılma və elastikiyini təmin edir. Bu zaman xemirin yoğrulma prosesinde emale gelen kolloidli birleşmeler vacib rol oynayır. Kolloidli mehlular dedikdə, ilk növbedə özünəməxsus özüllüye malik - halmeşik, yapışkan və bu kimi mehsullar nezadə tutulur.

Adı mehlular bunlardan ferqli olaraq, terkibindəki helle olmuş maddeler ayı-ayrı molekülər şəklinde paylaşılan halda, kolloid mehlullarda bu molekülər nisbetən in toplu halında birleşerek "kolloidli mitseller" adlanan koloniyalar emale gətirir və bununla əlaqədar bir çox fiziki, kimyevi prosesler mürakkebleşmək yəni proseslerin xüsusi qanunauyğunluqların yaranmasına getirib çıxarı.

Mitsellerin sethi xüsusi fiziki və kimyevi xasselerle seçiləndiyindən müxtəlif elektrik yüklerine malik olması, onların sethində xüsusi spesifik reaksiyaların emale gelməsinə sabab olur.

Bunun sayasında digər üzvi mehsullara nisbetən zulal maddelerin kolloid mehlullu birleşmələri müxtəlif və dəha mürəkkəb proseslərin baş vermesi üçün şərait yaradır.

Zulallarla yanısı unun əsas hissəsini 65-85 %-ni nişasta təşkil etdiyindən nişasta dənələri absorbisiya yolu ilə çoxlu miqdarda suyu özüne birleşdirir. Müxtəlif dənli bitkilərin toxumlarında nişasta dənələri forma və ölçülərinə görə fərqlənlər: buğdada mikronla - 3-50; çovdarda - 5-50; arpada - 5-12; qarğıdalıda - 10-30; yulafda - 5-10; düyüde - 2-10 ölçüdə olur.

Nişasta öz kütlesinin 30 %-i qədər suyu birleşdirmek xüsusiyyətinə malikdir. Lakin unun terkibində nişastanın miqdarı zulallara nisbetən üstünlük təşkil etdiyindən və onun əhemmiliyi derecədə çox olması zulal qədər suyu birleşdirmək qabiliyyetinə malikdirler.

Zulal və nişastadan başqa eyni zamanda xemirde sarbest su, albuminler, globulinler, şekerler və digər maddelərdən ibaret maye faza və qarşdırılma za-

manı atmosferdəki hava qabarcıqlarının uduılması, maya göbeləklerinin faaliyyəti neticesində yaranan karbon qazı (CO_2) da daxil olmaqla xemirde qazvari faza mövcuddur. Buna görə de xemir özündə polidispers sistemi xatırladır, bu - berk, maye və qazvari fazalardan ibarətdir. Həmin polidispers sistemde fazaların xemirdəki nisbetində asılı olaraq onun fiziki xassaları formalaşır və bu öz növbəsində biokimyevi proseslərin bu və ya digər istiqamətdə getmesini müəyyən edir.

Xemirin terkibindəki un fermentlerinin faaliyyəti neticəsində fiziki və kolloidli proseslərin gedisi ilə yanısı çox mürəkkəb biokimyevi prosesler baş verir. Bunlardan çox əhemmiliyi hesab edilen zulal birleşmələrə təsir eden proteolitik fermentlərin faaliyyətini göstərmək olar. Həmin fermentlərin zulallara təsirindən asılı olaraq xemirin fiziki xüsusiyyətləri deyilsə. Nişastaya təsir eden amilolitik fermentlərin təsiri isə α - β amilaza nisbetən zəif olur.

Un xemire çevrilərən onun qarşdırılmasında maşının qarşısında orqanı xemire mexaniki təsir göstərməklə ilk anlıarda zulal birleşmələrin işləşməsinə və bununla da süngervari karkasın emale gelməsini və xemirin fiziki xassalarını yaxşılaşmasını təmin edir.

Məlumatdır ki, xemirin qatılma prosesində onun temperaturunun yüksəldilməsi müşahidə edilir ki, bu da bilavasita mexaniki enerjiniň istilik enerjisine çevirməsi ilə müşahidə edilir. Bu da öz növbəsində xemirin emaleğalma prosesinin ilk mərhələsində xemirin yaranmasını sürətləndirir. Qeyd etmək lazımdır ki, 25-40 dövr/dəq. ilə fırlanan maşınlarda (qırğularda) emale gelen istilik enerjisi praktiki xemirin fiziki xassalarına təsir göstərmir, lakin daha yüksək sürəti maşınlarda istilik çox cınlıdan o, fermentlərin hidrolitik faaliyyətini artırmaqla xemirin fiziki göstəricilərinə mənfi təsir göstəre bilir və bununla da onun keyfiyyəti pisləşir. Bunu aradan qaldırmaq üçün sürəti fırlanan aqraqatlıda su ilə soyudulan sistemlər yaradılır.

Çovdar xemirindəki zulallar buğda unun xemirindəki zulallardan ona görə fərqlənir ki, onlar xemirde süngervari karkasın yaradılmasında iştirak etmirler. Çovdar ununda zulalların ekser hissə həddində artıq işşə xassasına malik olduğundan kolloid veziyətini yaradırlar. Çovdar ununda 3 %-e qədər yüksək molekulalı sulu karbon birleşməsi (halmeşik) təsadüf edilir. Xemirin terkibindəki zulallar, halmeşik və digər struktur hissələri (helle olan dekstrinler, duzlar, unun su-da helle olan maddeler) özüllüyü - yapışkanlılığı, plastikliyi, öz möhkəmliyi - berkliyi ilə seçilir. Çovdar xemiri hemçinin qeyri-qənaətlişən çox az demək olar ki, pis darılma xassasına malikdir. Çovdar xemirinin fiziki xassaları esasen onun terkibindəki turşuluğundan asılı olaraq (süd turşusu) peptidleşmiş

müeyyen hedde şırmış (çox az) zulalların nisbetinden astıdır. Buna göre de çövdar xemirinin xemiri buğda unu xemirine nisbeten daha yüksek turşuluğda hazırlanır. Çövdar xemirinin hazırlanmasında lazımi seviyede yüksek turşuluğu yaratmaqda ondakı peptideşdirilmiş zulallar demek olur ki, zayıf ve da çok pis maye fazaya keçir ki, bu da yuxarıda qeyd etdiyimiz kimi xemirin fiziki göstəricilərinə mənfi təsir edir.

Cənli orqanızmada metabolizm zamanı maddeler mübadiləsi proseslerində və xemirin keyfiyyətində di- ve tri-karbon (kahreba, limon, alma, oksalat, piroyuzum) turşular ile yanaşı "ikinci derecələr" üzvi maddeler hesab edilən flavanoidler və vitaminlər de az ehemiyat kasb etmirler. Xemirin qatılması zamanı fiziki, koloidal, biokimyevi proseslər qarışıqlı, bir-biri ilə bağlı suretdə baş verir. Cörekbişirmə texnologiyasında müüm ehemiyet kasb edən setli feal maddələrin rolü fəzlibedilməzdür.

Əlde olan memulatlar esasən insan və heyvan orqanızmaları üçün zəruri hesab edilən əmin turşuları ilə yanaşı, enzimoloji proseslərə ehemiyətli dərəcədə təsir göstərən vitaminlərin eksiyyətini onlar sintez edilmək qabiliyyətindən mehrumdur. Bezi müelliflərə görə isə, insan mədəsində müeyyen bakteriyalar vitaminləri sintez etmək xüsusiyyətinə malikdirlər. Lakin bu miqdar orqanızmın tam fealiyyəti üçün kifayət qədər onu temin etmediyindən lazımlı olan vitamin çatışmamazlığını aradan qaldırmak meşədi ilə tərazişdənmiş qida ilə qidalanma zəruriyyəti yaranır. İnsanın qidaya olan tələbatı qidada bioloji feal maddələrin, üzvi birləşmələrin və bir çox kimyevi elementlərə olan ehtiyacı ilə bağlıdır. Bu maddələrin her biri cənli orqanızmada spesifik röla malikdir. Məsələn, kalium hüceyrələrdə hidrofililiyi təsir göstərməklə onların susxarma qabiliyyətini artırır. Fosfor bir çox funksiyalara malik olmaqla, adinozin di- ve trifostat turşularının tərkibinə daxil olub tenetfüs prosesinə müsbət təsir göstərir və onu nizamlayırlar. Alanin əmin turşusu insanın şüalanmaya qarşı davamlılığını artırmaqla onu radioaktiv şuaların mənfi təsirindən qoruyur və s.

Bəle təydlili birləşmələrə zəngin, qidalılıq baxımından dəyərli bitkilerin tədqiqi və cörek məhsulları, unlu qənnadi memulatları istehsalında esas xammal olan unun zenginləşdirilməsində tətbiqi aktual bir məsələ kimi qalmadır. Yuxarıda qeyd etdiyimiz kimi, flavanoidler qrupuna daxil olan aş-ve renglayıcı maddələrdən hesab edilən meyva, giləmeye, tərəvez, yabanı və medeni bitkilerin vegetativ və generativ orqanlarında toplanan və onlara xüsusi rəng veren antosianları, flavonları, xalkontları, rəngsiz hesab edilən katekinləri, leykoantosianları gösternək olar.

Fenol birləşmələri bu maddələr esasən bitki hüceyresinin vakuol, qismen isə hüceyre divisorlarında toplanır. Yaxın zamanlaradək əlimlər bunları hüceyre daxilində maddələrin mübadiləsinin qalğıları - tullantıları hesab edirdilər. Sonralar məlum oldu ki, bu birləşmələr

fizioloji və biokimyevi çevrilimlərde müeyyen funksiya dasır. Fenollu birləşmələri mütəhemmik çevrilimləri cörekbişirməde esas xammal olan unca olduğu kimi, digər məhsullarda, məsələn, üzüm emalında böyük ehemiyət kasb edir.

Cənli orqanızmın inkişafında xüsusi yer tutan birləşmələrdən biri de vitaminlər təsnifatına görə suda və yağda həll olmaqla iki cürda ayrılır. Bu sıradan suda həll olan P vitamini bioloji feal maddələrdən olub, biotavanoidler böyük bir qrupunu temsil edir. Həl-hazırda bu maddələrin bitkilerde sintez edilən 500-dək birləşməsi məlumdur. İnsan orqanızmı üçün zəruri hesab edilən bu birləşmələr orqanizme xaricdən, yəni bitki manşəli məhsullarla daxil olur.

Cörekbişirməde unun bəle birləşmələri malik bitki xammalları ilə zənginləşdirilməsi onları ədalətləq baxımından dəyərli olmasına sebəb olur. İnsan orqanızmında P vitamini müüm bir vezifəni icra edir. Bəle ki, xırda qan damarları olan kapilyarların davamlılığına müsbət təsir göstərərək, onların keçitciliyini artırır və bununla da C vitaminının qəndətə işlədilmesini tənzimleyir.

Adları çəkilən bu komponentlərin cörekbişirmədə və digər qida məhsulları istehsalında ehemiyətini nəzəre alaraq "Nemesara" və "Pikasitell" üzüm sortlarının inkişaf dövrlərində hemin birləşmələrin flavanoidler və P vitamininin deyismez dinamikası və miqdardı öyrənilmişdir. Arasdırmalar zamanı mielum olmuşdur ki, yarpaqlarda sintezi her iki üzüm sortunda qeyri-beraber gedir. Çiçəkləmə dövründə yarpaqlarda aşlı maddələri və P vitamininin miqdardı gilelərin böyüməsi və yetişməye başlanma dövrüne nisbəten artıq olur. Gilelərin böyümə mərhəlesində hemin maddələrin miqdardı yarpaqlarda azalır, gilelərin yetişməsinin başlangıcında isə minimuma çatır. P vitamininin miqdardı isə bitkinin inkişaf mərhəlesindən aslı olaraq, bir qədər başqa istiqamətdə deyisir. Yəni əvvəlki ikhiləf mərhəlesində esasən sabit qalsa da, sonrakı mərhələlərde keskin suretdə azalır.

Üzümde hemin maddələrin bitkinin inkişaf mərhəlesindən aslı olaraq artıb-azalması vegetativ orqanlarında sintez edilən plastik maddələrin generativ orqanlara keçməsi ilə izah edilir.

Bələlikdə, bu maddələrin miqdardının üzümün sort xüsusiyyətinə ehemiyətli təsiri olduğunu nəzəre alıqda cörekbişirmə texnologiyasında müxtəlit məhsulların istehsalı zamanı una və eləcə də xemire müeyyen miqdarda qatqlar şəklinde elave edilmesi texnoloji prosesləri nizamlamaqla beraber hazır memulatların qidalılıq yaxşılaşdırılması və lazımi keyfiyyəti temin etmek imkanı yaradır.


Vaqif Qılıcov,

ADİU-nın "Texnologiya" fakultəsinin
"Cörek məhsullarının texnologiyası və sahə
avadanlıqları" kafedrasının dosenti

Yemişdən gül kəsilməsi



1. Uzun leçəklər kesərək onları yemişin içindən ayırm.
2. Oturacaq hissəni kesərək ümumi leçəkləri çıxarı.
- 3-4. Sonra digər leçəkləri hazırlayı.



Sual-cavab

- Kərə yağıni eritdikdən sonra xəyi xit (tortu) eməla gəlir. Bu xitdən ev şəraitində nə hazırlanıq olar?

Kərə yağıni eritdikdən sonra alınan xitdən dadlı peçeneye bışmak mümkündür. Bir şərtlə ki, xit gerək yənməsin.

Yumurta - 1 adəd

Şəker tortu - 1 stekan

Qatıq ya xama - 0,5 stekan

Soda - 0,5 çay qasığı

Sırka - 1 xörək qasığı

Duz - 0,5 çay qasığı (eğer yağı eritdikdə düz fökülməyibse duzu 1 ç/qasığı etmek)

Istiot - 0,5 çay qasığı

Xit - 1 stekan

Yumurta ilə şeker tozu ağaranadək qarşdırılır, üzərinə qatıq, soda (sodani sirkədə söndürürük), duz, istiot və xitli elave edilir. Yaxşı qarşdırıldıqdan sonra az-az un tökərək qarşdırırıq və nəticədə çox da berk olmayan xəmir alıq. Alınan xəmir - 2,5 - 3 saat soyuducuda saxlayıraq. Sonra 1 sm qatılığında yayılır və fırınlı peçeneyekəsanıla kesilir. Eger fırınlı kesici yoxdurسا، armudu stekanın baş hissəsi ilə yumrular kesmək olar. Fını 280 C-də qızdırıb peçeneyeleri 10-15 dəqiqə orada saxlayırsınız.

Xəmirə xirdə doğranılmış qoz-fındıq qatırsa daha dadlı olar.

Bundan başqa Azerbaycanın gözəl güşələrindən biri olan Qubada kərə yağının xitindən feselli bışırılar. Ev şəraitində de bunu bishmek mümkündür.

Un - 1 kg

Duz - 1 xörək qasığı

Xit - 1 stekan (çox da ola bilər)

Un, su və duz ilə xəmir yoğrulur, 0,5 sm qatılığında yayılır, xit xəmirin üzərinə çekdiril, burulur. Burulmuş xəmir el ilə yastıcadılaraq yenidən yayılır. (Xit üzə çəmmənlərdə) Sac qazın üzərində qızdırılır və ehmələcə sacın üzərinə qoyaraq her id tərəfi bığılır.

Qeyd edək ki, eger yağı duzuz eritmisinizse xitə zövqə görə duz qatmağınız məsləhətdir.

- Tort bışırıken çox zaman xəmir tavaya yapışır. Bunun qarşısını almaq üçün nə etmək olar?

- Bunun üçün tavarı, yaxud istifadə olunan qabı yağlıdırıqdan sonra yüngülce un sapmek lazımdır. Bu zaman bışmiş xəmir əsənlə ilə tavadan çər.

- Kartof qızardırıqdan çox zaman kartoflar tavaya yapışırlar. Bunun qarşısını almaq üçün nə etmək mümkündür? Mümkinse bu haqqda məlumat verəndəniz.

- Kartof bışırıcıınız tavarı avvalıdan yaxşı qızdırır. İçinə yağı və kartofa tökcəciiniz duzu elave edin və yağıla bir yerde duzu da qədirin. Sonra kartofları ehmələcə tavaya tökərək, tavanan ağızını kip örtmek lazımdır. Qeyd edək ki, kartoflar üz tutmamış çevirmek olmaz. Yağın ki, onu da bilişiniz ki, kartof bışırıqdan sonra tavanan ağızını açıq saxlaması lazımdır. Üks hələdə kartoflar qaralar.

Cavabları hazırladı:
Natalie Müsellova

Моя мама мне нравится!
Она в отличной форме!

Фитнес
Меню
14.000
манат

специально для меня

Новинка в ресторанах "Макдоналдс"!
I'm lovin' it



Dialoglar

Mrs.:	Hello. Table for two please.
Xanım:	Salam. İki nəfərlik masa zəhmət olmasa.
Walter:	Good morning məram. This way please. Here is the menu.
Süfər xidmətçisi:	Sabahınız xeyir xanım. Zəhmət olmasa bura buyurun. Bu da menyü.
Mrs.:	I'd like to begin with porridge.
Xanım:	Men sıyıq ilə başlamaq istərdim.
Walter:	I'm sorry, mə'am. It is not ready yet. It will be a little bit later.
Süfər xidmətçisi:	Bağışlayın, xanım. Sıyıq hələ hazır deyil. Bir az gözlemeli olacaqsınız.
Mrs.:	Well, then cookies with milk, a rasher or two of bacon and fried eggs; orange marmalade, toast and tea.
Xanım:	Yaxşı, onda peçənye ilə süd, bir və ya iki dildim bekən, nümü qayqanaq, portoğal marmeladı, qazalılmış çörək və çay.
Walter:	Very good. What about you, sir?
Süfər xidmətçisi:	Çox yaxşı. Bəs siz, canab?
Mr.:	Apricot juice for me, ham omelet, butter, coffee and caviar sandwich.
Canab:	Menim üçün vətçinə ilə qayqanaq, yağı, qəhvə və kürə ilə sandviç.
Walter:	How do you want your coffee?
Süfər xidmətçisi:	Siz necə, qəhvə sifariş edirsiniz?
Mr.:	With milk, please.
Canab:	Zəhmət olmasa, süd ilə.
Walter:	Here is your breakfast.
Süfər xidmətçisi:	Buyurun, bu da sizin seher yeməyiniz.
Mr.:	How much is our bill?
Canab:	Bizim hesabımız nedir?
Walter:	Five dollars and thirty cent (5.30\$)
Süfər xidmətçisi:	Beş dollar ve otuz sent.